



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 201 (9080) ŞƏNBƏ, 17 sentyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycan beynəlxalq hüquqa, ədalətə və global təhlükəsizliyə əsaslanan fəaliyyət həyata keçirir

Azərbaycan imzalanmış üçtərəfli sənədlərə sadıqdır

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.



Birinci vitse-prezident Mehriban Əliyeva "Qarabağ" klubunun "Nant" komandası üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Qarabağ" klubunun Fransanın "Nant" komandası üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva rəsmi instaqram səhifəsində "Qarabağ Azərbaycanı" həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşdı.



Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçıları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Sonra sammitin geniş tərkibdə iclası oldu.

Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdə iştirak edən dövlət və hökumət başçıları salamladı və çıxış etdi. Azərbaycan Prezidenti tədbirdə çıxış etdi.

Cənubi Qafqazda sülhün təmin olunmasını, kommunikasiyaların, yeni nəqliyyat dəhlizlərinin yaradılmasını istəməyən Ermənistan törətdiyi hərbi təxribatlarla əsl məkrini ortaya qoydu.

İkinci Qarabağ savaşından sonra həm Azərbaycanın, həm də Ermənistanın sərgilədikləri mövqə bir daha dünyaya kimin hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə göstərdi.

Sülh danışıqları prosesinin getdiyi bir zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə ilə yalnız güc yolu ilə danışmaq müsbət sonluq yara bilər. Əks təqdirdə məğlub ölkə havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çək-



Muzaffər Komandan, qüdrətli ordu, yüksək təchizat

Dünyanın güclüləri sırasında olan Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da qüdrətlənir

məyəcək. Elə son günlər dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində ermə-

ni təxribatının qarşısını Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və qarşı tərəfə vurulan sarsıdıcı

zərbələr nəticəsində düşmənin geri oturmaması bunu bir daha təsdiqlədi.

Sarsılmaz və əbədi birlik

Azərbaycan-Türkiyə birliyinin gücü ilə hər kəs hesablaşmağa məcburdur

"Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşını bunu bir daha bütün dünyaya göstərdi".

Prezident İlham Əliyevin çıxışlarında hər zaman vurğuladığı kimi Türkiyə və Azərbaycan həm dost, həm qardaş, həm də rəsmən müttəfiq ölkələrdir. Bu siyasət isə bizə atalarımızdan qalan mirasdır, vəsiyyətdir və biz buna sadıq.

Azərbaycan və Türkiyə arasında tarixən var olan və möhkəm özlülər üzərində qurulan qardaşlıq körpüsü gündən-günə daha da möhkəmlənir, ən uca zirvələrə qalxır.

Haqq işimizə ədalətli dəstək

Vaxtilə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün Yer üzündə tayı-bərabəri olmayan örnək götürüləsi nümunədir. İki qardaş ölkə hər zaman bir-birinə köməkdir, arxadır, dayaqdır.

Bu sarsılmaz birliyin gücünə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu.

Yüksək global nüfuzun və ehtiramın təcəssümü

Sentyabrın 12-14-də dövlət sərhədində hərbi təxribatlar törədən Ermənistanın əsas məqsədlərindən biri Azərbaycanı qarşı beynəlxalq təzyiqlərin edilməsinə nail olmaq idi.

Buna qədər üçtərəfli bəyanatları sabotaj edən, üzünə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran İrəvan bu minvala status-kvonu öz xeyrinə dəyişməyə ümid edirdi. Lakin elə ilk saatlardan Azərbaycan Ermənistanın bütün planlarını həm döyüş meydanında, həm diplomatiya cəhətdə iflasa uğrattı.

Bu hadisələrdən sonraya təsadüf edən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Prezident İlham Əliyevin keçirdiyi görüşlər isə Azərbaycana göstərilən global ehtiramın və dəstəyin növbəti nümunəsi oldu.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı ölkəmizin maraqlarına cavab verir

Azərbaycan 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Bu təşkilat Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Sonrakı dövrdə Pakistan və Hindistanın da daxil olmasından sonra təşkilat üzvlərinin sayı 8-ə çatıb. Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən sonuncu sammitdə isə İran ŞƏT-ə üzv olmaq üçün memorandum imzalayıb.

Qətiyyətli cavab əməliyyatı Ermənistanı dərsləndirir

Məğlub ölkə vaxtaşırı Azərbaycandan zərbə almasa, sülhün onun üçün nə qədər vacib olduğunu anlamayacaq

İkinci Qarabağ müharibəsində cəmi 44 günə Azərbaycan qarşısında diz çökərək yalvaran Ermənistan indi sülh sazişi bağlamaq əvəzinə məkrli oyunlar oynayır. Dövlət sərhədinin müxtəlif istiqamətlərində təxribatlar törətməklə yenə də əsl xislətini nümayiş etdirir.

Sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın rayonları istiqamətində təxribatlar törətməsi isə Azərbaycanın səbrini daşırmaya bilməzdi. Dəfələrlə edilən xəbərdarlıqlardan dərslənməyən işğalçı erməni ordusu növbəti dəfə qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Ordumuzun

qətiyyətli cavab əməliyyatı Ermənistanı məyus etdi.

Buna görə Ermənistan məğlubiyyətini qəbul etməli və sülh danışıqlarına gəlməlidir. Anlamalıdır ki, atəşkəs haqqında razılıq pozaraq işğalçı niyyətini gerçəkləşdirməyə çalışsa, yenə də başına "dəmir yumruq" dəyəcək.

İrəvanda xaos güclənir

Neftçalada zəhmətin ilk sevinci

Sənə Zəfər yaraşır "QARABAĞ"!

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri

Azərbaycan beynəlxalq hüquqa, ədalətə və global təhlükəsizliyə əsaslanan fəaliyyət həyata keçirir

Prezident İlham Əliyevin çıxışı



- Hörmətli Şavkat Miromonoviç, Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar, İlk növbədə mənə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dövlət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmək istərdim.

Bir neçə ay əvvəl mənəm Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qarşda Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam.

Qarşda Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib.

Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim.

Azərbaycan "Şərqi-Qərbi" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükə qədər qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırılı bilər.

Bu ilin ilk 7 ayında Azərbaycan özərindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilər.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.



2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Azərbaycan Ermənistanla ölkələrin bir-birinin suverenliyini və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və sünü ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hörmətli həmkarlar, Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbicə qətiyyətlə həll etməyə və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə

olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və global təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Diqqətinizə görə sağ olun.

Prezident İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV dedi: Məzmunlu çıxışınıza görə sağ olun, hörmətli İlham Heydər oğlu. Sizin qeyd etdiyiniz kimi, ilk növbədə nəqliyyat-kommunikasiya və iqtisadi-ticarət sahələrində Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraqlıdır.

Sammitdə digər dövlət və hökumət başçıları da çıxış etdilər.

Sonra təşkilatı məsələlərə baxıldı, qərarlar qəbul olundu və Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Bəyannaməsi imzalandı.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin öldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni

siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Azərbaycan hazırda ŞÖT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞÖT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞÖT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalaraşırı dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Arif Alvinin salamlarına görə minnətdarlığımı bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.

Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşınqlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyərək Pakistanın Baş naziri qeyd etdi.

Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi. Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Commu və Kəşmir məsələsində Pakistanın əlaqəli dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Commu və Kəşmir məsələsi üzrə kontrakt qrupun üzvüdür. Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.

Arif Alvinin salamlarına görə minnətdarlığımı bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.

Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşınqlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyərək Pakistanın Baş naziri qeyd etdi.

Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi. Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Commu və Kəşmir məsələsində Pakistanın əlaqəli dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Commu və Kəşmir məsələsi üzrə kontrakt qrupun üzvüdür. Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.



Sahbaz ŞƏRİF: "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir"

otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sayda əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sayda əməkdaşlıq etdiyini vurğuladı.

Baş nazir Şahbaz Şərif bu görüşdən məmnunluğunu ifadə etdi, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Prezident

Arif Alvinin salamlarına görə minnətdarlığımı bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.

Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşınqlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyərək Pakistanın Baş naziri qeyd etdi.

Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi. Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daimi bir-birinin yanında olduqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Commu və Kəşmir məsələsində Pakistanın əlaqəli dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Commu və Kəşmir məsələsi üzrə kontrakt qrupun üzvüdür. Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.

Azərbaycan imzalanmış üçtərəfli sənədlərə sadıqdır

Əvvəli L-ci sah.

Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə Ermənistanın baş naziri Nikol Paşinyanla danışmışam. Siz bunu bilirsiniz, mən bu barədə Sizi məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş söylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

Azərbaycan Prezidenti **İlham ƏLİYEV** dedi:

- Sağ olun, Vladimir Vladimiroviç. Yeni görüşümü çox şadam.

Bundan əvvəlki görüşümüzdən üç aydan əvvəl keçib. Lakin bu müddətdə də

biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuraçağıq.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istədim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur.

Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şərəitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normalaşması prosesini pozmaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində söyləmələri, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadıqdır və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdır edəcəyik.

Prezident **Vladimir PUTİN**: Çox sağ olun.



Sammitdə iştirak edən dövlət və hökumət başçıları ağac əkiblər

Sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən dövlət və hökumət başçıları Səmərqənddə Konqres Mərkəzinin həyətində ağac əkiblər.

AZƏRTAC



Vladimir PUTİN: "Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir"

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiya Prezidenti həmçinin qeyd edib: "İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir".

Səfər başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.

Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi qaydası təsdiqlənib

"Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası" təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanununun tətbiqi barədə" fərmanın icrasının təmin olunması məqsədilə qəbul edilib.

Bu qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanmış mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

Azərbaycan regionda sülhün bərqərar olması üçün müvafiq addımlar atır

Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rumıniya Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota rəhbərlik ediblər.

Danışqlar zamanı bu iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin yüksək səviyyədə qeyd edildiyi vurğulanıb.

Sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməyi ikitərəfli münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyi vurğulanıb. İqtisadi-ticarət əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilərsə, onun daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu diqqətə çatdırılıb.

Nazir müavini Xələf Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi realiaqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh

Sosial şəbəkələrdə paylaşılan məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur

Sosial şəbəkələrdə paylaşılan məlum foto və videogörüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

"Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər ordumuzun nüfuzuna xələf gətirir və yolverilməzdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə məlumatda qeyd olunur.

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını feysbukdan istifadə edərkən diqqətli olmağa çağırır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti media qurumlarını feysbuk sosial şəbəkə hesablarının bloklanmasının qarşısını almaq üçün bəzi məzmunlarda məlumatları paylaşmağa tövsiyə edir. Həmin məzmunlu məlumatlara şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, əliliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi, şəxsiyyətin şərəf və ləyaqətinin alqaldılması, nif-

Ryazan vilayəti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli

əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var.

Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası AŞ PA prezidentinə müraciət edib



Fransa Azərbaycanlılarının Koordinasiya Şurası ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, AŞ PA prezidenti Tini Koxsa ünvanlanan müraciətdə Ermənistan si-

lahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Bildirilib ki, Fransada yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərindən narahatlıq hissi keçirir. Azərbaycanın təşəbbüsü və Avropa Birliyinə vasitəçiliyi ilə aparılan normalaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vaxtda mane olmağa çalışdığı qeyd edilib.

Koordinasiya Şurası AŞ PA prezidentini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına bərdəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində söyləmələrini artırmağa və əməli addımlar atmağa çağırır.

Qeyd edək ki, bu müraciət Fransa rəsmilərinə və yerli ictimaiyyət nümayəndələrinə də ünvanlanıb.

"YAŞAT" Fondunun tibb istiqaməti üzrə dəstəyi davam edir

"YAŞAT" Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətində işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Azərbaycanın Nəsimi Feysullayev Beyrek Seyfulla oğlunun anası Nəsimi Feysullayevanın məliyyəti xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Fond tərəfindən görülən işlərə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (<https://yashat.gov.az/reports/tableau>) bölməsindən əldə etmək mümkündür.

qeydiyyatdan keçərək istifadə etdikləri e-poçt ünvanına bildiriş və xəbərdarlıq göndərilir. Həmin bildirişlər və xəbərdarlıqlarda qeyd edilən təlimatlarla qısa zamanda əməl edildiyi təqdirdə hesabların bloklanmasının qarşısı alınır. Bu səbəbdən media qurumlarına tövsiyə edilir ki, feysbuk tərəfindən onların sosial şəbəkə hesablarına daxil olan bildirişlərə qarşı diqqətli olsunlar.



"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin payız sessiyasında müzakirəsi nəzərdə tutulur



Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, iclasın əvvəlində son günlərdə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsinə bir-dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Ziyafət Əsgərov şəhid olan qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. Sonra komitənin sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İlk olaraq müzakirəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz və növbədən-konar sessiyaları dövründə gördüyü işlər barədə hesabat təqdim edilib. Komitə sədri hesabat dövründə komitədə keçirilən 13 iclasda baxılan məsələlərdən danışib, qəbul olunan qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib.

Qeyd olunub ki, hesabat dövründə komitəyə 125 ərizə və şikayət daxil olub, müraziyətlərdə qaldırılan məsələlər araşdıraraq müvafiq tədbirlər görülmüş, həmçinin aidiyyəti üzrə baxılması üçün müxtəlif ünvanlara 84 məktub göndərilib.

İclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə

komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.

Bildirilib ki, iş planına əsasən komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin də qarşıda ki sessiyada baxılması nəzərdə tutulub.

Komitə üzvləri Elman Məmmədovun və Bəxtiyar Sadiqovun müzakirə olunan məsələlərlə bağlı fikirləri dinləndikdən sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ödənişli dövründə gördüyü işlər barədə hesabatı qonaqbəxş hesab edilib, qarşıda ki sessiya üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib.

Sonra iclasda qanunvericiliyə edilən dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihələrinin müzakirəsi başlandı.

Qanun layihələrini təqdim edərkən Ziyafət Əsgərov bildirib ki, növbəti üç məsələ - "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunda, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda və "Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi ilə bağlı arayıb verən komitə sədri qeyd edib ki, səhəddə hərbi qulluqçuların və toplanış çağırılmış hərbi vəzifələrinin törətdikləri hərbi xidmət öleyhinə olan inzibati xəta notisində dövlətə vurduqları ziyanı görə

Adıçkəlon Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasında vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.

Gündəliyin 6-cı məsələsi - birinci oxunuşda olan "Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyanı görə maddi məsuliyyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsi ilə bağlı arayıb verən komitə sədri qeyd edib ki, səhəddə hərbi qulluqçuların və toplanış çağırılmış hərbi vəzifələrinin törətdikləri hərbi xidmət öleyhinə olan inzibati xəta notisində dövlətə vurduqları ziyanı görə

ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təkmilləşdirilmə xarakterli dəyişikliklər təklif olunub.

Gündəliyin sonuncu məsələsi olan qanun layihəsi isə "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi ilə bağlıdır. Bildirilib ki, 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan saziş preambula və 13 maddədən ibarətdir. Sazişin əsas məqsədi hərbi-texniki sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və tərəf dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Müzakirələrdə komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Bəxtiyar Sadiqov, Əminə Ağazadə, Aydın Mirzəzadə, Arzu Nağıyev, Elşad Mirbəşiroğlu çıxış ediblər, fikirlərini bildirdilər, qeydlərini və rəylərini səsləndirdilər. Qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasın sonunda deputatlar Azərbaycan dövlət sərhədində Ermənistanın təxribat hərəkətləri barədə fikirlərini bölüşüblər, bu hərbi təxribatlara adekvat cavab verən ordumuzun legitim hüququna kölgə salmağa və şəhidlərin əziz xatirəsinə öz siyasi alverlərinə alət etməyə çalışanları qınayıb.

"Azərbaycan"

Bakıda "Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktiki konfrans olub

Sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatlığı ilə "Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alm, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzari üzünə tor güllər düzülüb.

Tədbiri Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Sertifikatlı Mühəsiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühəsiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Rusiya Federasiyasının "Sodruzestvo" Özü-nü-tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri İqor Kozirev açaraq qonaqları salamlayıb, konfransın işinə girişib.

Konfrans çərçivəsində rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında birgə informasiya fəzalarının yaradılması, rəqəmsal iqtisadiyyatda sənədi intellektin təbii, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, vergi inzibatiçiliğində şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsal və texnologiyaların artan rolu", "Müasir dövrün hesabatlılıq və şəffaflıq çağırışları", "Rəqəmsal mühəsiblərin rəqəmsal iqtisadiyyatın qəlbini



diyyat şəraitində hesabatlılıq və audit, Maliyyə Hesabatının Beynəlxalq Standartlarının və onun auditinin icması əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunu modernləşdirməsi, rəqəmsal ekosistemlər, "yaşıl biznes", rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, yeni nəsil kadr hazırlığı, məarifləndirmə və əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi və hərtərəfli müzakirələr aparılıb.

Konfransda "İctimai maraqların qorunmasında və inkişaf etdirilməsində mühasib peşəsinin rolu", "Maliyyə hesabatlılığında şəffaflığın təmin edilməsində rəqəmsal həllər, o cümlədən sənədi intellektin rolu: Elm və biznes tərəflərindən baxış", "Rəqəmsal dövrdə və təcrübə transformasiyasında kiçik və orta müəssisələr üçün EFAA-nın rolu: Kiçik və orta praktiklər və kiçik və orta müəssisələrdə baxışlar", "Rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri", "İqtisadi artım: Rəqəmsal həllər", "Vergi inzibatiçiliğində şəffaflığın və effektivliyin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu", "Müasir dövrün hesabatlılıq və şəffaflıq çağırışları", "Rəqəmsal mühəsiblərin rəqəmsal iqtisadiyyatın qəlbini

latası arasında Əməkdaşlıq Sazişi və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühəsiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Konfransda Beynəlxalq Mühəsiblər Federasiyası (IFAC), Avropa Mühəsiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlandırılmış Mühəsiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 8 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak edib. Tədbirə xarici qonaqlarla bərabər, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri qatılıblar.

Beynəlxalq konfrans iştirakçıları arasında Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Tədbir çərçivəsində Azərbaycan Professional Maliyyə Menejmentləri Assosiasiyasının 15 illik yubileyi qeyd olunub.

Azərbaycan Professional Maliyyə Menejmentləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova qonaqları

salamlayıb və assosiasiyanın 15 ildə keçirdiyi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Avropa Mühəsiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Gürcüstan Mühəsiblər İttifaqının baş direktoru Tatiana Beridze, Moldova Peşəkar Mühəsiblər Auditorları və Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu, Türkiyə Sertifikatlı Mühəsiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühəsiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Ernst & Yang-Holdings (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev assosiasiyanın 15 illik yubileyi münasibətilə təbrik nitqi söyləyiblər, kollektivni fəaliyyətini çox yüksək qiymətləndirərək gələcəkdə görüşlərdə işlərdə onlara uğurlar arzulayıblar. Sonda Auditorlar Palatası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühəsib Təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menejmentləri Assosiasiyası ilə mühəsiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənilməsi barədə razılaşdırma və razılaşdırma protokolu imzalandı. İmzalanma mərasimində ICFM Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menejmentləri İnstitutunun regional nümayəndələri və APFM üzvləri də iştirak ediblər.

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirib ki, rəşadətli Azərbaycan Ordusu düşməne layiqli cavab verib, strateji yüksəklikləri azad edib. İclas iştirakçıları qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsinə bir-dəqiqəlik sükutla yad ediblər.

Musa Quliyev iclasın gündəliyində 8 məsələnin, bunlardan altısının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələr olduğunu söyləyib. Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkonar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülmüş işlər barədə danışıb. Bildirilib ki, ödənişli sessiyalarda komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitənin sədri və üzvləri müəmmədi olaraq seçicilərə görüşlər keçirib, onların qayğılarını diqqətlə dinləyib.

Sonra Musa Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dirləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra iclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb. İlk olaraq parlament aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial xidmətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial xidmətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək



Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirib ki, rəşadətli Azərbaycan Ordusu düşməne layiqli cavab verib, strateji yüksəklikləri azad edib. İclas iştirakçıları qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsinə bir-dəqiqəlik sükutla yad ediblər.

Musa Quliyev iclasın gündəliyində 8 məsələnin, bunlardan altısının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələr olduğunu söyləyib. Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkonar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülmüş işlər barədə danışıb. Bildirilib ki, ödənişli sessiyalarda komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitənin sədri və üzvləri müəmmədi olaraq seçicilərə görüşlər keçirib, onların qayğılarını diqqətlə dinləyib.

Sonra Musa Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dirləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra iclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb. İlk olaraq parlament aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), "Sosial xidmətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumət təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələblərin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiq edilən olmasını təmin edəcək.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.

Komitə sədrinin müavini Mələhət İbrahimqızı, komitə üzvi Jalə Əliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayıblar.

İclasda 2022-ci ilin yaz və növbədənkonar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülmüş işlər barədə hesabat edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına təsviyyə olunub.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Baş prokuror Argentinanın ölkəmizdəki səfiri ilə görüşüb



Sentyabrın 16-da Baş prokuror Kamran Əliyev Argentinada Azərbaycan Respublikasının ölkəmizdəki səfiri xanım Marianxeles Belluşu ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Baş prokuror səfiri fəaliyyətində uğurlar arzu edərək iki ölkə arasında bir çox sahədə münasibətlərin yüksəlməsinə xətə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror səfiri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işləri haqda məlumatlandırıb. 44 günlük Vətən müharibəsi dövründə xarici dövlətlərin baş prokurorlarına edilmiş müraciətlərlə əlaqədar olaraq Argentinanın

qında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib. Qeyd edilib ki, məəcəllənin İşgötürənin əsas hüquqları adlanan 11-ci maddəsinə işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilni təşkil etmək hüququnu təsbit edən bənd əlavə olunub. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri adlanan 65-ci maddəyə edilən dəyişikliklərlə görə, işçilərin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələrinin nəzərə alınması ilə bağlıdır. 67-ci, 78-ci və 179-cu maddələrə təklif edilən dəyişikliklər barədə də məlumat verilib.

İclasda "Büdcə sistemi haqqında", "İşsizlikdən sığortaya haqqında" və "Hesablama Palatası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) təqdimatında diqqətə çatdırılıb ki, sənəd "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.

Komitə sədrinin müavini Mələhət İbrahimqızı, komitə üzvi Jalə Əliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayıblar.

İclasda 2022-ci ilin yaz və növbədənkonar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülmüş işlər barədə hesabat edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına təsviyyə olunub.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Baş prokuroru Kasal Eduardo Ezeqel tərəfindən mənəvi dəstək bildiren cavab məktubunun ünvanlandığını minnətdarlıq hissi ilə xatırladığını bildirdi.

Səməmi qəbulu görə təşəkkürünü bildiren xanım səfir ölkəmizdə görülmüş işləri, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirdiyini, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla Argentina arasında dostluq və tərəfdaşlıq əlaqələrinin, müxtəlif sahələrdə işgüzar münasibətlərin mövcudluğu vurğulanaraq dövlətlərimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında cinayətkarlığın müxtəlif təzahürələrinə qarşı əməkdaşlığın vacibliyi qeyd olunub, qarşılıqlı maraqların qarşı bir-biri digər məsələlər müzakirə edilib.



Müzəffər Komandan, qüdrətli ordu, yüksək təchizat

Dünyanın güclüləri sırasında olan Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da qüdrətlənin

Əvvəlki 1-ci səh.

İlk smart müharibə aparıcı ordu

Baş verən toqquşmalar hər iki tərəfin itki verməsi ilə nəticələndi. Amma qalib Komandan kimi, İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra verdiyi bütün müsahibələrdə, açıqlamalarda bundan sonra itkilərin olmaması üçün sülh danışıqlarının başlanması və barış müqaviləsinin imzalanmasının ən vacib məsələ olduğunu vurğulayırdı.

İlham Əliyev eyni zamanda Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq ünvanlayaraq onları təxribatlardan olçəkməyə çağırırdı. Hər zaman deyirdi ki, istənilən təxribata adekvat cavab veriləcək və "dəmir yumruq"un zərbəsi çox ağır olacaq və bu, Ermənistan üçün baha başa gələcək, çox pis nəticələr verəcək.

Sonuncu təxribat zamanı həyata keçirilən qətiyyətli cavab əməliyyatı da bir daha göstərdi ki, qalib sərkərdə heç zaman əbəs yerə fikir söyləmir. Bu, sözü imzası qədr keçərli olan İlham Əliyev qətiyyətinin təcəssümüdür. Bu həm də Ali Baş Komandanın formalaşdırıldığı Azərbaycan Ordusunun gücünün göstəricisidir.

Bu bir həqiqətdir ki, iki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli hələ də dünyanın müxtəlif ölkələrindəki hərbi məktəblərdə müzakirə mövzusu olaraq qalır. Bəzi mütəxəssislər "smart müharibə" adlandırılan bu savaşa çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları (PUA) isə yeni müharibə formatının bünövrəsini qoyub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərbi praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.

Savaş meydanlarında tam yeni döyüş taktikası

İkinci Qarabağ müharibəsi həm də Azərbaycan qüdrətli ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin keçmiş hərbi taktikası, keçmiş hücum əməliyyatları artıq arxivləşib. Savaş meydanında yalnız yeni döyüş növləri üstünlüyün əldə edilməsini şərtləndirir.

Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfə məhəvətə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərarçılarını tərəfindən diqqətlə öyrənilir.

Yeni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksək dəqiqliklilik silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək no ABŞ, no Rusiya, no İsrail, no də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.

30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. "Keçilməz" müdafiə sistemləri darmadağın edildi. Döyüş texnikası, hərbi obyektləri yerlə-yeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını atıb Azərbaycan torpaqlarından şərəfsizcəsinə qaçıb canını qurtarmaq...

Bu savaşa bir çox məsələlər, faktlar təsdiqini tapdı. İlk növbədə bolli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtından dərəcəli reytinglərə əsasən, Azərbaycan Or-

dusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşdı. Həm peşəkərlilik, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, əlbəttə ki, ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı.

Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Müstəqillik dövründə böyüyən Azərbaycan gəncləri bu savaşa işğal altında olan torpaqlarımızı qanları, canları ilə geri qaytardılar.

Sentyabrın 12-13-də Ermənistanın son təxribatı nəticəsində də şəhid olmuş əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün canlarını qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və sücaətləri ilə bir daha düşməni və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan əsgəri istənilən döyüş tapşırığını reallaşdırmağa qadirdir - havada, suda, quruda, hər yerdə, hər məkənda...

2023-cü ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır

Azərbaycan əsgəri bu gün Qafqazın ən hazırlıqlı hərbi qüvvəsidir. Lakin buna baxmayaraq Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır.

İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmağa davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və on müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür.

Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir.

Bu gün dünyanın hərbi baxımından inkişaf etmiş dövlətlərinin malik olduğu strateji silahlar Azərbaycanda da var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə qətiyyətli. Son illərdə formalaşan və dinamik tempə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Xüsusi olaraq vurğulayacağıq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhəvətə vasitələrindən olan azsayılı ölkələrdən biridir.

Lakin buna baxmayaraq dövlət Silahlı Qüvvələrinin daha da modernləşməsi, ən yüksək dəqiqliklilikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu gələcək illin dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Belə ki, "Büdcə sistemi haqqında" qanuna və "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və orta müddətli proqnoz göstəricilərinin hazırlanması barədə" Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq 2023-cü ilin büdcə zərfinə aid digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. 2023-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 5 milyard 320,1 milyon manat proqnozlaşdırıldığı bildirilir. Bu da 2022-ci ilə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

Bütün bunlar göstərir ki, strateji valyuta ehtiyatları 55,9 milyard dollar olan Azərbaycan dövləti ordunun ən yüksək təminatını, müasir hərbi təchizatı və ümumilikdə uğurlu islahatları növbəti illərdə də davam etdirəcək. Bununla da Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının sırasında mövqeyini daha da yaxşılaşdıracaq.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



Sarsılmaz və əbədi birlik

Azərbaycan-Türkiyə birliyinin gücü ilə hər kəs hesablaşmağa məcburdur

Əvvəlki 1-ci səh.

Müharibənin ilk günündən Türkiyə bütün dünyaya "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" xəbərdarlıq mesajını verdi.

Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi.

2020-ci il dekabrın 10-da Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən tənənlə Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdöğən də iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.

Eyni zamanda Türkiyə Azərbaycanın Böyük qaydıqla bağlı planlarının reallaşdırılmasında da dəstəyini esirgəmir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurd Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər.

Tarixi bəyannamə

Ötən ilin 15 iyunu isə Azərbaycan-Türkiyə əlaqələrini daha uca zirvələrə daşdı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və mənəviyyətə paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mütəfəqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.

Qardaş ölkələr arasında mütəfəqlik münasibətlərinə dair imzalanan bu bə-

yannamə ilə özəldən var olan münasibətlərimiz daha yüksək pilləyə qalxdı. Bununla bağlı bəyannamədə göstərilir: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq tədbirlər həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımı yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi fəaliyyətinin təşkilil nəzərdə tutulur".

Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Şuşa Bəyannaməsinin Azərbaycanın Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən ola biləcək təhdidlərə mübarizə baxımından hüquqi əsaslar formalaşdırtdı. Beləliklə, Türkiyə-Azərbaycan mütəfəqliyi qanun səviyyəsində təsbit olundu.

Sentyabrın 13-də Prezident İlham Əliyevlə telefon danışıqı zamanı Rəcəb Tayyib Ərdöğən "Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında və ölkələrimiz həmrəydir", deyə dəstəyini ifadə etdi.

Şuşa Bəyannaməsinin Azərbaycanın Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən ola biləcək təhdidlərə mübarizə baxımından hüquqi əsaslar formalaşdırtdı. Beləliklə, Türkiyə-Azərbaycan mütəfəqliyi qanun səviyyəsində təsbit olundu.

Ay-ulduzlu bayraqlarımız qoşa dalğalanır

Vətən müharibəsinin qələbə ilə başa çatmasını qəbul edə bilməyən düşmən ötən müddət ərzində ölinə ke-

çən hər fürsətdə ölkəmizə qarşı müxtəlif təxribatlara əl atıb. Ermənistan həmişə olduğu kimi, bölgədə sülhə mane olacaq davranışlar sergiləyib. Amma Azərbaycan məkrli düşmənin bütün təxribatlarının qarşısını qətiyyətli və qətiyyətli olaraq qətiyyətli alıb. Həmin günlərdə hər zaman Türkiyə dövləti və xalq Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini nümayiş etdirib.

Ermənistanın bu il sentyabrın 12-də gecə saatlarında başlayaraq sərhədlərimizdə genişmiqyaslı təxribatlar törətməsi zamanı da Türkiyənin Azərbaycana böyük dəstəyini gördük. Qardaş ölkənin ən sırası vətəndaşlarından, tanınmış ictimai xadimlərdən tutmuş dövlətin ən ali məqamında yer alan şəxslərinə qədər hər kəs Vətən uğrundakı savaşımda bizimlə birlikdə həmrəy olduqlarını bir daha ifadə etdi.

Türkiyədəki bütün nüfuzlu KİV, sosial şəbəkələrdəki paylaşımlarda Ermənistanın Azərbaycana qarşı təxribatları geniş işıqlandırıldı, paylaşıldı, ölkəmizə haqlı mövqeyində dəstək sergiləndi. Hər zaman olduğu kimi, qoşa ay-ulduzlu bayraqlarımız birlikdə qürurla dalğalandırıldı.

"...Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir"

Sentyabrın 13-də Prezident İlham Əliyevlə telefon danışıqı zamanı Rəcəb Tayyib Ərdöğən "Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında və ölkələrimiz həmrəydir", deyə dəstəyini ifadə etdi.

Sentyabrın 13-də Prezident İlham Əliyevlə telefon danışıqı zamanı Rəcəb Tayyib Ərdöğən "Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında və ölkələrimiz həmrəydir", deyə dəstəyini ifadə etdi.

Həmin günlərdə Türkiyə Prezidenti Ermənistanın Azərbaycanın zəfəri ilə nəticələnmə müharibəsinin ardından əldə olunan anlaşmanın pozulması nəticəsində meydana gələn bu vəziyyəti qəbul edilməz hesab etdiyini bildirdi: "Hər zaman olduğu kimi, bu hadisələrdə də Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir".

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında keçirilən görüşdə də Prezident Rəcəb Tayyib Ərdöğən Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alınması zamanı hərbi qulluqlarımızın şəhid olmasının ilə bağlı dövlət başçımız İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi. Ölkələrimizin strateji mütəfəqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişaf etdiyi vurğulandı. Dövlət başçıları enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.

Bütün çətinliklərə qarşı mübarizə birgə aparılır

Sentyabrın 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında olan telefon danışıqı zamanı qardaş ölkənin müdafiə naziri Türkiyənin həmişə olduğu kimi, yenə də Azərbaycanın yanında olduğunu xüsusi qeyd etdi.

Sözügedən tarixdə Türkiyənin xarici işlər naziri Məvlud Çavuşoğlu öz tviter hesabında paylaşım edərək Azərbaycan xalqına başsağlığı verdi, eləcə də "Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq" mesajını dünyaya çatdırdı.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarova zəng vuraraq, sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlandı, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyi ifadə etmişdi.

Türkiyə ilə Azərbaycan sarsılmaz birliyinə nümunə olaraq gətirdiyimiz bu nümunələrdən də aydın görünürdü ki, iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir.

Hər zaman Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə öz dost, kömək əlini uzadır. Bütün çətinliklərə qarşı çiyin-çiyinə mübarizə apararaq qardaş ölkələr birgəliklərdən doğan böyük əzmlə də qalib gəlirlər.

Bir daha dünya boyan edirlər ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir!

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Yüksək global nüfuzun və ehtiramın təcəssümü

lizasialararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir.

Dostluq, qardaşlıq, strateji tərəfdaşlıq...

ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Təsdiqi deyil ki, Prezident İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycanla dost və qardaş, strateji tərəfdaş olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevini dəvətə ilə fəxri qonaq qismində iştirak etirdi. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərindən inkişafı üçün prioritet sahələrə olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatını müəyyən edir. Həmçinin ölkəmizin beynəlxalq müstəqim və müstəqim sivil-

President İlham Əliyevin sammit çərçivəsində keçirdiyi hər bir görüş də Azərbaycanın regionda və dünyadakı mövqelərini ifadəsi, rəsmi Bakının malik olduğu global nüfuzun təsdiqi və ölkəmizə göstərilən beynəlxalq dəstək baxımından məhsuldar və effektiv oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdöğənlə görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi, ölkələrimizin strateji mütəfəqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişaf etdiyini vurğulandı.

Azərbaycan Prezidentinin Pakistanın Baş naziri ilə görüşü isə iki dövlət arasında sarsılmaz qardaşlığın növbəti təcəssümü oldu. Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verən Baş nazir Şahbaz Şerifin "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətli dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik" sözləri həm də dünyaya verilən önəmli bir mesaj idi.

Görüşdə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə qardaş dövlətlə həmrəydir.

Cindən Azərbaycana birmənalı dəstək

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələndirilməsi isə ortaq təhlükəsizliyin təminatı üçün prioritet sahələrə olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatını müəyyən edir. Həmçinin ölkəmizin beynəlxalq müstəqim və müstəqim sivil-

demiyə qarşı mübarizə tədbirlərində fəal olmuşdular.

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR Sədri Si Cinpin ilə görüşündə bu məsələlər bir daha diqqətə çatdırıldı. Si Cinpinin Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakterini daşdığına və yüksək səviyyədə inkişaf etdiyini bəyan etməsi Pekinin Bakı ilə münasibətlərə verdiyi böyük önəmin təzahürü idi. Görüşün əsas məqamı isə təbi ki, Si Cinpinin Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinə bəyan etməsi oldu. Bu, hazırkı beynəlxalq münasibətlər sisteminin reallıqları fonunda Azərbaycana göstərilən global dəstəyin ən böyük nümunələrindən biri olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin xarici siyasət kursunun və müdrik diplomatiyasının uğurlu nəticəsidir.

Bütövlükdə Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti çərçivəsində keçirdiyi bütün görüşlər Azərbaycanın güclü global mövqelərinin təsdiqidir. Eyni zamanda bu görüşlərin hər biri Ermənistanın təxribatlarını darmadağın edən mühüm siyasi hadisələrdir.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"



Qətiyyətli cavab əməliyyatı Ermənistanla dərslər olmalıdır

Məğlub ölkə vaxtaşırı Azərbaycandan zərbə almasa, sülhün onun üçün nə qədər vacib olduğunu anlamayacaq

Əvvəli 1-ci səh.

Revanşistlər regionda sülh istəməyən xarici qüvvələrin alətinə çevriləblər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edir ki, Ermənistanın hərbi birləşmələrinin növbəti tərribatı noticəsində gərginliyin yaranmasına görə bu ölkənin hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Deputat bildirir ki, Ermənistanın revanşist qrupları regionda sülhün bərqərar olmasını istəməyən xarici qüvvələrin alətinə çevriləblər və onlar həmin dairələrin sifarişlərinə yerinə yetirərkən bölgədə sabitliyin yaranmasına əngəl törədirlər. Lakin Azərbaycan Ordusu hər zaman olduğu kimi, tərribatla layiqli cavab verir. Sonuncu qətiyyətli cavab əməliyyatı da bunun bariz təzahürüdür.

Tahir Mirkişili deyir ki, Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında özünü götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu halda bunun tam əksini edir. Azərbaycanla sərhəddə hərbi texnikalar cəmləndirərək, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılır. Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində tərribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmaları intensiv xarakter daşıyır.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini apır və BMT-nin Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edən bir dövlət olaraq bölgədə sülhün və sabitliyin bərqərar olması üçün söylərinin davam etdirir.

Deputat qeyd etdi ki, erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra baş nazir Nikol Paşinyanın bir sıra dövlətlərin rəsmilərinə zəng etməsi də fayda vermədi, çünki Azərbaycan heç bir beynəlxalq hüquq normalını pozmayıb, əksinə, bölgədə tərribatçılıqla məşğul olan revanşist qrupları zərərsizləşdirib.

Komitə sədri hesab edir ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət etməsi ilə özünü güllüncə vəziyyətə qoydu: "Paşinyan bilməlidir ki, beynəlxalq birlik Azərbaycanı BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətə

yanaşır. Eyni zamanda KTMT-də təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Əgər Paşinyan ölkəsinin sülh və sabitlik içində yaşamasını istəyirsə, bu cür müraciətlərə zamanını xərcləməkdənsə, hökumətdə və hər sahəsində olan revanşist, tərribatçı qüvvələri təmizləsə, daha yaxşı olardı. Əks halda Ali Baş Komandanımızın vurğuladığı kimi, "dəmir yumruq" yerindədir və ölkəmizə qarşı tərribatlar törədənlərin başını hər an əzməyə qadirdir".

Dünya artıq erməni yalanını qəbul etmir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın son tərribatı dünya mətbuatının diqqətində olan məsələlərdəndir. Məğlub ölkə yenə də tərribatlar törətməklə bunu Azərbaycanın üstünə atmağa çalışır. Amma görünən odur ki, artıq erməni yalanı keçmir. Ermənistan tərribatına böyük dövlətlər, o cümlədən KTMT üzvlərini cəlb etməyə çalışsa da, heç nəyə nail ola bilmir.

Aydın Mirzəzadə Ermənistanın tələbi ilə KTMT Şurasının iclasının keçirildiyini, amma təşkilatın Ermənistanın mövqeyini müdafiə etmədiyini, nəticədə öz nümayəndəsinin səhə xəttinə göndərməyi qərar aldığı bildirir. Həmin nümayəndənin Azərbaycanla səfər etməsi mümkündür. Bu zaman dövlətimiz müvafiq məlumatları ona verəcək.

Deputat deyir ki, Ermənistan Azərbaycan torpaqlarından qovulması ilə razılaşa bilmir: "Bu, Ermənistanın ağılsız və özünə ziyan vuran yanaşma tərzidir. Ermənistan Azərbaycanla yenidən hərbi münasibətlə çıxmaqla əslində özünü zəiflədir".

Aydın Mirzəzadə vurğulayır ki, Ermənistanın iqtisadiyyatı zəif, resursları çox aşağıdır, əhalisi isə durmadan ölkəni tərribat etməkdədir. Hərbi potensialı artırmaq üçün imkanları yoxdur. Azərbaycan Ordusu onların hər tərribatının cavabını qat-qat ağır verir. Bu, haqqımızdır, çünki Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını qoruyur.

Görünən odur ki, Ermənistan vaxtaşırı Azərbaycandan ağır zərbə almasa, sülhün və əmin-amanlığın onun üçün nə qədər vacib olduğunu anlamayacaqdır.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Azərbaycan milli maraqlarını qətiyyətlə təmin edir

Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi əməliyyatın növbəti hərbi-siyasi avontürası idi. Bu hadisələri törətməklə Ermənistanın məqsədi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq, bütövlükdə normalaşma prosesini sabotaj etmək olsa da, İrəvanın bütün planları iflasa uğradı.

Əslində, buna qədər Ermənistan müxtəlif səviyyələrdə status-kvonu özünə sərff edən istiqamətə yönəltmək istəyirdi. Görünən odur ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin apardığı bərpə və quruculuq işlərinə davamlı şəkildə maneçilik yaradan düşmən indi də ölkəmizi hərbi tərribata çəkməklə danışıqlar prosesini dalana dirəməyə və vəziyyəti öz maraqlarına uyğunlaşdırmağa cəhd edir.

Ötənlərə nəzər yetirək, ermənilərin istər Kəlbəcərin azad edilməsi, istər Laçın şəhərinin təhvil verilməsi zamanı öz terrorçu niyyətlərini həyata keçirdiklərini açıq-aydın görürük. Sarıbaşa yüksəkliyində düşmənin 2021-2022-ci il istisnasız olan minaların basdırılması Ermənistanın əsl niyyətini ortaya qoydu. Son dövrdə isə Azərbaycan ərazilərində Ermənistanın atəşə tutulması sistemli hal almışdır. Təbii ki, vəziyyət bu cür davam edə bilməzdi və Azərbaycan Ordusu bu mənfur niyyətləri addımlara müvafiq cavab verməli idi və verdi də. Azərbaycan Ordusunun dövlət sərhədi istiqamətində mövqelərini intensiv atəşə tutan Ermənistanın hərbi bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə layiqli cavablarını aldılar. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri bir daha göstərdi ki, "dəmir yumruq" həmişə ayıq-sayıqdır və düşmənin istənilən tərribatçı hərəkətinin qarşısını dərhal almağa qadirdir. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun xeyli sayda canlı qüvvə və döyüş texnikası məhv edildi. Sonradan Ermənistanın baş naziri itkiləri etiraf etməyə məcbur oldu.

Xatırladaq ki, buna bənzər vəziyyət avqust ayının əvvəllərində də baş vermişdi. O zaman keçirilən "Qisas" əməliyyatından sonra Prezident İlham Əliyev düşmənin bir daha xəbərdarlıq etməmişdi. "Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi. Azərbaycan səhədinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar tərribat törədilsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz". Beləliklə, xəbərdarlıqdan nəticə çıxarmayan Ermənistanın hərbi tərribatı ona yenidən baha başa gəldi. Xalqımız bir daha Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinə, ordumuzun gücünə, hərbiçilərimizin yüksək döyüş ruhuna şahidlik etdi.

Ordumuzun düşməni verdiyi layiqli cavab bizimlə istər açıq, istərsə də pərdəxarəsiz mübarizə aparın bəzi dövlətlərin hərbi-siyasi avontürası ilə BMT-nin Təhlükəsizlik Şurasının çağırılması buna bariz nümunədir. Əlbəttə ki, Azərbaycan güclü və eyni zamanda beynəlxalq birlikdə möhkəm mövqeləri olan dövlətdir və heç bir qüvvə ölkəmizin milli maraqlarını təmin etməsinin qarşısını ala bilməz.

Bu hadisələr fonunda özünü göstərən başqa bir məqam isə adını müxalifətçi qoyan bəzilərini antimillə mövqeyi oldu. Azərbaycanın qələbəsi ilə başa çatan döyüşlər xalqımızı sevindirdi, milli həmrəyliyimizin təcəssümünə çevrildi. Lakin sapı özümüzdən olan bəzilər Azərbaycanın hərbi uğuruna ləkə salmağa cəhd edərək milli və siyasi məniyyətsizliklərini bir daha ortaya qoydular. Əslində həmin qüvvələrin hansı xisləti daşdıqları illər öncədən bəlli idi. Antiazərbaycançı şəbəkənin tapşırıqlarını yerinə yetirən Əli Kərimli, Arif Hacı, Gültəkin Hacıbəyli kimiləri hər zaman düşmən dəyirmanına su töküblər, Azərbaycanın uğurlarına kölgə salmağa cəhd ediblər.

Ermənistanın hərbi tərribatının qarşısını uğurla alınmasından sonra da bu qaragüruhçular sosial şəbəkələrdə şəhidlərimizin qanı hesabına qazanılmış qələbəni ordumuzun uğursuzluğu kimi təqdim etməyə çalışır, öz vətəninə, canı bahasına qoruyan igidlərimizin qəhrəmanlıqlarını kiçildirlər. Görünən odur ki, Azərbaycan xalqının öz Ali Baş Komandanı ətrafında sıx birləşməsi, milli həmrəyliyi bu antimillə ünsürləri dərindən narahət edir. Qazandıığımız uğurları həzm edə bilməyən bu satqınlar, dırnaqarası müxalifət nümayəndələri xaricdən aldıkları tapşırıqlar əsasında qələbəmizə kölgə salmağa cəhd edirlər.

Bu adamlar həmişə Azərbaycanı qarşı siyasi cəhəddə olan dövlətlərin yanında yer almış, onların fikirlərini ifadəçisi rolunu oynamışlar. Bu günlərdə dövlət sərhədində Azərbaycanın Ermənistanı darımadığı etməsinə görə, sonradan Ermənistanın baş naziri itkiləri etiraf etməyə məcbur oldu.

Hazırda dünyada gedən proseslər fonunda vahid ideya ətrafında birləşmək, xalqımızı, ordumuzu ruhlandırmaq əvəzinə bu cür pozucu fəaliyyətlə məşğul olmaq birmənalı şəkildə dövlətimizə və xalqımıza qarşı çıxaqdır. Ona görə də Ermənistanın maraqlarına xidmət edən belələrinin düşüncələri, ordumuza atdıqları böhtan, uğurlarımızı sübhə altına almaları Azərbaycan cəmiyyətində dərin hiddət və qəzəb doğurdu.

Bu antimillə qaragüruh heç vaxt öz məqsədinə çatmayacaq, arzusu və niyyəti gözdə qalacaq. Qalib Azərbaycan maraqlarını daim qətiyyətlə təmin edəcək, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün strateji hədəflərə qatacaq və biz yeni qələbələrə şahid olacağıq!

Müfəttiş MƏMMƏDLİ, Milli Məclisin deputatı

ABŞ mediasında Ermənistanın hərbi tərribatından bəhs olunub

ABŞ-ın <https://texas.statenews.net> xəbər portalında ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi tərribat barədə Azərbaycan icmasının bəyanatı yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) adından yayılan bəyanatda Texas ştatının Hyuston şəhərində yaşayan Azərbaycan əsilli amerikalılar Ermənistanın qəbul edilmiş davranışına sətir etiraz etdiklərini bildiriblər.

Azərbaycanla Ermənistan arasında aparılan silahlı danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərindən narahatlıq hissi keçirən soydaşlarımız beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətini qarşısını alması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini tələb ediblər.




"The National" xəbər saytı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə tərribatından yazıb

Şotlandiyanın "The National" xəbər saytı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi tərribatından yazıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu, 70-dən çox Azərbaycanın əsgər və zabitanın şəhid olduğu və hərbi infrastrukturuna ziyan dəydiyini qeyd edilib.

Dərc olunan məqalədə Azərbaycana məxsus torpaqların separatçı Ermənistan tərəfindən zəbt olunması ilə uzun illər davam edən münasibətin 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılması ilə sona çatdığı qeyd olunub. Müharibə zamanı Azərbaycan tərəfindən 3 minə yaxın insanın şəhid olduğu bildirilib.



Məqalədə qeyd olunub ki, baş verən hadisələrlə bağlı ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycanın həmkarı Ceyhun Bayramovla telefonla danışmış.

Məqalənin sonunda Prezident İlham Əliyevin öz feysbuk səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı tərribatların qarşısını alarkən həlak olan hərbiçilərin ailələrinə və yaxınlarına başsağlığı verdiyi də qeyd olunub.

Avstraliya senatorları və parlamentarlarının diqqəti Ermənistanın genişmiqyaslı tərribatına cəlb edilib

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı tərribatı etiraz məqsədilə Avstraliya Senatı və Parlamentinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri, Yeni Cənubi Uels Türk Dövlətləri Şurasının vitse-prezidenti İmaməddin Qasimovun imzası ilə senatorlara və parlamentarlara ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-dən gecədən başlayaraq törətdiyi hərbi tərribat barədə ətraflı məlumat verilib. Baş vermiş tərribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.



Boyanatda Avstraliyada yaşayan Azərbaycan və türk icmalarının Ermənistanın təcavüzkar siyasətində yaranmış duruma görə hiddətləndiyi və dərindən narahatlıq hissi keçirdiyi, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normalaşma, sülh danışıqları prosesinə beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın hər vaxt mane olmağa çalışdığı diqqətə çatdırılıb.

Birlik rəhbəri senator və parlamentarları, eləcə də beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşist ideyalarına birdəfəlik son qoyulması, sülhə sövq edilməsi istiqamətində söylərinin artırılmasına, əməli addımlar atmağa çağırır.

Yeni Zelandiyadakı diasporumuz Ermənistanın sərhəddə tərribatını pisləyən bəyanat yayıb

Vellinqtonda fəaliyyət göstərən "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı tərribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.



hüququn normalarına məhəl qoymayan Ermənistan Cənubi Qafqazda münasibətlərin normallaşmasına və Azərbaycanın təklif etdiyi sülh gündəliyinə hər vaxt mane olmağa çalışır.

Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistanla təzyiqliq göstərməyə çağıran diaspor təşkilatı qeyd edib ki, ermənilər 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunan öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonunda yeni fitnələrə əl atırlar.

İcmə üzvləri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşist ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırır.

Özbəkistandakı diasporumuz beynəlxalq birliyi Ermənistanla təzyiqləri artırmağa çağırıb

Özbəkistanda yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı tərribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) rəhbəri Firdovsi Hüseynovun imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-dən gecədən başlayaraq törətdiyi hərbi tərribat barədə ətraflı məlumat verilib.

Baş vermiş tərribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Özbəkistanda yaşayan Azərbaycan icmasının yaranmış duruma görə dərindən narahatlıq hissi keçirdiyi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normalaşma və sülh prosesinə hər vaxt mane olmağa çalışdığı bildirilib.

RAMMM beynəlxalq birliyi Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşist ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa çağırır.

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!



Vətən qədər müqəddəs

Yenə silahlar danışdı. Yenə qan töküldü... Yaşlarının ən gözəl çağında 71 ömür, 71 ürəkdə cəmlənmiş minlərlə arzu, xəyal, yarımçıq qaldı. 71 gəncimiz ana qədrə əziz olan Vətən torpağını qucaqlayıb, canını candan öziz vətənə qurban verdilər...

Öncə vətəndir

Vətən hər bir şeyin fəvqində durur. "Ana vətən" deyirik. Tərəddüdsüz deyə bilərik ki, ana qədrə əziz, ana qədrə doğma, müqəddəs olan vətən, yeri gələndə birinci olur. Vətən yolunda tərəddüd etmədən minlərlə gənc canını qurban verməyə hazır olduğunu zaman-zaman göstərib, əməldə sübut edib. Oğullarımızın Vətən üçün özlərini canlarına, heyatlarına uf demədən qıydıqlarına illərdə şahidlik edirik. 44 günlük Vətən müharibəsi də haqq savaş olduğu üçün oğullarımız döyüşə tərəddüdsüz yollanmışdılar. Haqlı olduğumuz üçün, ədalətin bərpası üçün Vətən oğulları silaha sarılmışdılar. Aparılmış müharibə təkə torpaq davası deyil, eyni zamanda haqsızlığa, ədalətsizliyə, qeyri-insani davranışlara etiraz müharibəsi idi.

Oğullarımız ad-san, orden-medal üçün döyüşməzlər. Vətən üçün, şərəf üçün, namus üçün silaha sarılırlar. İgidliyimiz canlarını vətənə qurban verib özləri də vətənləşdilər, müqəddəsleşdilər. Bu gün ana vətənin, gözəl vətənin bir adı da Səbuhidir, Elçindir, Elnurur, Xəyaldır, Niftalidir, Kərimdir, Muraddır, Turaldır... Bu vətən üçün canını qurban verib vətənləşən, bayraqlaşan, şəhid olan hər bir qəhrəmanımız bizə Vətən qədrə əziz, Vətən qədrə müqəddəsdür. 44 günlük Vətən müharibəsi zamanı 3006 gəncimiz işğal olunub, düşmən gözə o torpaqlarda bayrağımız dalğalansın deyər canını vətənə fəda etdi... Çıxdıqları evlərə, mənzillərə bayraqlaşdırıldı...

Ermonilərin bu il 12 sentyabr gecəsi sərhədlərimiz boyu törətdiyi təxribat öz miqyasına görə 44 günlük zəfər müharibəsindən sonra ən böyük qanlı hadisə oldu. Erməni məkrinə, erməni xislətinə gözəl bələdik. Bilirik ki, süllü danışıqları adı ilə imitasiya edib, özlərini yazıq göstərən ermənilərin əsas məqsədi vaxt qazanıb, güc toplamaqdır. Görünən budur ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadıb, sərhədlərimiz boyu ağır döyüş texnikası cəmləşdirib, istehkamlar qurub xam xəyallara düşübdür. Demək ki, 44 günlük zəfər müharibəsi zamanı aldığımız dərəcə yetincə olmamışdı. Demək ki, vampir kimi qana su-



samsızdılar. 44 günlük Vətən müharibəsi zamanı aldığımız sarsıdıcı məğlubiyyət nəticəsində ermənilər təkə işğal etdikləri torpaqları yox, ağıllarını da itiriblər. Anlaya bilərik ki, Azərbaycan əsgərləri indi Ermənistanla sərhəddə, işğaldan azad olunmuş torpaqlarda istehkamlar qurub möhkəmlənib, ən müasir silahlarla təchiz edilib, o torpaqlarda Komando hərbi hissələri keşik çəkir. Görünən odur ki, şəhid qanı ilə suvarılıb geri qaytarılmış doğma ərazilərimizin bizim üçün, əsgər və zabitlərimiz üçün nə qədər müqəddəs olduğunu dərk etmirlər. Azərbaycan əsgəri üçün torpağı, vətəni qorumaq nə qədər şərəflidirsə, torpaq uğrunda şəhid olmaq da o qədər müqəddəs və qiymətli olur.

Bizim üçün minlərlə igidimizin can deyib, can verdiyi, son anda qanını töküüb qucaqlayaraq haqqa tapındığı Qarabağ torpağı dünyanın ən müqəddəs yeridir. Əgər mənəndən soruşsalar ki, dünyanın ən müqəddəs insanları kimlərdir və dünyanın ən müqəddəs ziyarətگاهی haradadır, yenə də çəkinmədən deyərdim ki, şeytandan da şeytan olan erməniyə güllə atan igidlərimiz dünyanın ən müqəddəs insanlarıdır, onların qanının töküldüyü yer dünyanın ən müqəddəs ziyarətگاهیdır.

Hər şey qanla keçir, gəndən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halallıqdan yaranır. Vətəni sevmək də, əqidə də, cəsarət də... Özünü fəda etmək bacarığı da... Ədalətli olmaq hissi də... Bax, mərd oğullarımız bu yolu tutub.

Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri, görüb-götürdükleri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərğaha gedən yolun başlanğıcı şəhidliyə gedən yolun ünvanı kimi... Mayası təmiz olmayan adam təmənnəsiz sevə bilməz. Gözü, könü tox olmayan canını fəda edə bilməz.

Bu dünyanın üç müqəddəsinin - Vətənin, Ananın və Şəhidin nə haqqı ödəyən, nə borcu verən. Bir də Şəhidlərin! Vətəni qoruyub vətənin bir parçası olanların, özlərini vətənə qurban verib Allah dərğahına ucalanların, fani dünyanı ilahi eşqə dəyişməyi bacaranların, Vətənin, elin, obanın dar günündə, qara günündə nur kündəsinə dönüb səmaya qalxmağı bacaranların nə haqqı verirlər, nə də borcu ödənilir.

Şəhidlik bir nakam sevgidən, bir ananın selə dönmüş gözyaşından, bir atanın oylmış qamətindən, atasız qalmış övladların intizarlı baxışından, ahı, naləsi orşə ucalan bir bacının yangışın-

dan, bir gözəlin sevgisindən keçilib gedilən uzaq bir yoldan keçir. Şəhidlik Allahın seçdiyi yolçuların getdiyi müqəddəs bir yoldan keçir. Dünənə kimi yalnız öz valideynlərinin övladları olan Samirlər, Xəyallar, Elnurlar, Elvinlər, Fəridlər, Elçinlər, Mübarizlər, Orxanlar, Hikmətlər, Təbrizlər, Kərimlər, Səbuhiilər, Turallar və digər qəhrəmanlar bu gün Vətənin övladları olmağı bacardılar. Dünənə kimi yalnız yaşadıqları, işlədikləri, oxuduqları məktəblərdə tanınan bu igidlər artıq milyonların qolbində əbədi məşələ dönlüblər. Adları vətənlə qoşa çəkilir. Ömürlərini bu vətənin ömrünə calayıb, hər biri vətənləşib, bayraqlaşib, müqəddəsleşib.

Analar körpələrinə şəhid olmuş qəhrəman oğullarımızın adlarını qoyaçaqlar. Tələdə yox, qəhrəmanlıqda, cəsurluqda, namus, qeyrətdə onlara oxşamalarını arzu edəçəklər. Bir ölüb min dirilmək, adı Vətənlə qoşa çəkilmək ər kişinin işidir. Vətəni örlər qoruyurlar. Vətəni ər oğullar Vətən edər. Vətənimizin ləyaqətli insanlarına, qəhrəman şəhidlərimizə bu gözəl günümüz üçün bir ömür borclu olduğumuzu heç vaxt unutmayacağıq.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Şəhid Nihad Verdiyev

Sentyabrın 16-da Gəncə Şəhidlər xiyabanında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər, 2003-cü il təvəllüdü Verdiyev Nihad Nicat oğlunun nəşi torpağa tapşırılıb.

Dəfnə Dövlət himni səslənib, yayılm atəşi açılıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını yüksək peşəkariyyətlə alıb, düşməne layiqli cavab verib. Nəticədə Ermənistan silahlı qüvvələrinin yüzlərlə canlı qüvvəsi və hərbi texnikası, silah-sursatı məhv edilib. Təəssüf ki, bu təxribatın qarşısını alarkən şəhidlərimiz də olub. Onlardan biri də Daşkəsən rayon Qarabağ kənd sakinini şəhid osğərimiz Verdiyev Nihad Nicat oğludur.

Tabuta bürünmüş Azərbaycan bayrağı şəhidin atası Nicat Verdiyevə təqdim edilib.



Şəhid Qədim Xəlilov

Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədim İlqar oğlu Xəlilov dünyaya göz açdığı İsmayıl rayonuunun Hacıhatəmli kənd qəbiristanlığında torpağa tapşırılıb. Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhatəmli kəndindəki evinə gətirilib, orada cənəzə namazı qılıb, ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidimizi "Qarabağ Azərbaycandır", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək son mənzilə yola salıblar.

Qeyd edək ki, Qədim Xəlilovun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub, indi isə özü şəhidlik zirvəsinə ucalaraq əməsinin uyuduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.



Şəhid Şair Heydərov

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Heydərov Şair Camaloviç sentyabrın 16-da Qusarda torpağa tapşırılıb.

Qəhrəman döyüşçü doğulub boya-başaya çatdığı Mucuq kəndində dəfn edilib.

Bildirilib ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Hərbi qüvvələrimiz düşmənin təxribatının qarşısını qəhrəmanlıqla alıblar.

24 yaşlı Şair Heydərov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Yeni ailə həyatı qurmuşdu.

Şəhidin cənəzəsi Mucuq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əkilib və tor qorənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.



Şəhid Namiq Məmmədli

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Məmmədli Namiq Ağəmməd oğlu ilə Bərdə rayonunun Təhlə kəndində vida mərasimi keçirilib.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, şəhid Məmmədli Namiq Ağəmməd oğlu Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə "Güclü döyüşçü" medalı ilə, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə isə "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.



Şəhid Məftun Əhmədzadə

Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Məftun Seymur oğlunun cənəzəsi doğulduğu Tərtər rayonunun Əvoğlu kəndinə gətirilib.

Mərasimdə cənəzə namazı qılıb, şəhidin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığında dəfnə izdiham yaşanıb və mərasim iştirakçıları "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndiriblər.

Dəfn mərasimində tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Seymur Əhmədova təqdim olunub. Şəhid yayılm atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənib.



Şəhid Qorxmaz İsgəndərov

Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi laçınların məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçirilib.

Şəhidin cənəzəsi Taxtakörpü ərazisindəki qəbiristanlıqda yayılm atəşi altında torpağa tapşırılıb. Tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayonunun Sadınlər kəndindəndir. O, dövlət sərhədinin Kəlbəcər istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.





Azərbaycan öz ərazisində beynəlxalq hüququ bərpa edir

Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribat barədə həqiqətlər BMT Təhlükəsizlik Şurasının tribunasından səsləndirilib

Yaşar ƏLİYEV: "Ermənistan sonadək cəzasız qalacağına ümid bəsləyərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edirdi"



Məlum olduğu kimi, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca başlanmış genişmiqyaslı hərbi təxribat törədərək müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri və təlimat yolları arasında minalar düzüb, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verib. Bu hadisələrlə əlaqədar sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar iclas keçirilib. İclasda Ermənistan tərəfinin cəfəng bəyanatlarına və hücumlarına əlavə olaraq Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mqer Markaryan bəyan edib ki, guya Azərbaycan Naxçıvan tərəfindən Ermənistanı "yeni zərbə hazırlayır".

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında iclas iştirakçılarının son eskalasiya barədə ətraflı və faktlara əsaslanan məlumat verib, erməni tərəfin uydurma təhriki bəyanatlarına aydınlıq gətirib. O deyib ki, iki ölkə arasında şərti dövlət sərhədi boyunca hərbi eskalasiya Ermənistanın təhriki ilə, münaqişənin sonrakı dövrdə müvafiq beynəlxalq subyektlərin fəal iştirakı ilə həyata keçirilən amnabənd normalaşdırma prosesini pozmaq məqsədilə Ermənistan tərəfindən törədilib. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasında bu müzakirələr Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normalaşdırılması ilə bağlı bütün məsələlərin diplomatik danışıqlar yolu ilə həllinin axtarılmasını beynəlxalq birlik tərəfindən dəstəkləyən siqnal olacaq.

Y.Əliyev Ermənistan daimi nümayəndəsinin əsassız bəyanatlarını sərhəd edərək bildirib ki, erməni diplomatın arqumentləri bu üzv dövlətin tamamilə əks, özünün daimi və sistematik söyləyirini həm ritorikada, həm də əməllərində özünə götürdüyü öhdəlikləri yerinə yetirməməklə məqsədlə söyləyirni ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadəyə yönəlmiş niyyətlərini əks etdirir.

Azərbaycanın daimi nümayəndəsi vurğulayıb: "Biz Ermənistan nümayəndəsinin dediklərini qətiyyətlə təkrar edirik. Standart uydurmalardan, təhriklərdən və yalanlarla dolu bu sözlər Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən və bizim regionda sülhə, sabitliyə və əməkdaşlığa kömək etməkdən nə qədər uzaq olduğunu göstərir". O deyib ki, paradoksal faktordur: Ermənistan - Azərbaycanın suveren ərazilərini təqribən 30 il ərzində işğal altında saxlamış, Azərbaycana qarşı təcavüz edən, kütləvi etnik təmizləmələrə və mübarizə dövründə digər çirkin cinayətlər törətmiş ölkə indi Ermənistanın daima pozduğu normalar və prinsiplər haqqında ağzı dolusu danışıq, cəzasız qalmasını sonsuzadək davam etdirəcəyinə ümid bəsləyərək qətnamələrini yerinə yetirməkdən imtina etdiyi Təhlükəsizlik Şurasına müraciət edir.

Əslində son 30 il ərzində BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməsinə lazımlıca diqqət yetirilməməsi və məqsədyönlü tədbirlər görülməməsi Ermənistanın Azərbaycana qarşı hüquq-zidd qüvvə təbiiqinin nəticələrini möhkəmləndirməyə səvə edib. Beləliklə, təcavüzün nəticələrini aradan qaldırılmayıb və daha da kəskinləşib. Məhz 30 ilə yaxın müddət ərzində dövlət sərhədinin bir hissəsinin işğal olunması delimitasiyanı və demarkasiyanı qeyri-mümkün edib. Əgər bu addımlar vaxtında atılsaydı, sonuncu eskalasiyanın qarşısı alın bilərdi. Buna görə də Ermənistanın özünü hamılıqla qəbul edilmiş prinsip, norma və dəyərlərin qətiyyətlə müdafiəçisi kimi göstərmək cəhdləri bu ölkənin beynəlxalq hüququ və insan haqlarını inadcəzasına pozan dövlət kimi hamıya məlum olan həqiqi obrazını təmizlə çıxara bilməz. Ermənistan hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməyib, o, regionda sülh və sabitliyin tərəfdarı deyil. Ermənistanın Azərbaycandakı yaşayış məntəqələrinin köhnəlməmiş və uydurma adlarındən istifadəni davam etdirməsi buna sübutdur. Ermənistan nümayəndəsinin bəyanatında istər tarixi, istərsə də hüquqi əsasları olmayan belə adlara istinad edilməsi onun hökumətinin hələ də qalmaqda olan ərazi iddialarına və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə etinasızlığa dalət edib.

Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında vurğulayıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi və ya Azərbaycanın müstəsna suveren hüquqlarına, səlahiyyətinə və öhdəliklərinə aid məsələlər barədə Ermənistanın hər hansı bəyanatları verəməsinə istər hüquqi, istərsə də mənəvi əsasını yoxdur. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri ölkəmizin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törədib, gecə vaxtından və çətin keçilən ərazidən istifadə edərək Azərbaycanın hərbi

mövqeləri arasındakı yollara minalar düzməyə cəhd göstərib. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri müxtəlif silah növlərindən, o cümlədən miniaturlu və artilleriyadan intensiv atəşə məruz qalıb. Nəticədə həmin gecə Azərbaycan Ordusunun 42 hərbi qulluqçusu, 8 sərhədçisi həlak olub, hərbi infrastrukturada ciddi zərər vurulub.

Qeyd edilib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə təhlükəni neytrallaşdırmaq, hərbi qulluqçularının və dövlət sərhədinin bilavasitə yaxınlığında cari bərpa və yenidənqurma işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün adekvat tədbirlər görüb. Ermənistanın provokasiyalarına cavab tədbirləri məhdud xarakter daşıyır və legitim hərbi hədəflərə yönəlib. Ermənistan nümayəndəsinin dediklərinə rəğmən onun ölkəsinin səhiyyə nazirliyi dinc əhali arasında tələfat və yaralanmalar barədə məlumat verməyib.

Azərbaycanlı diplomat erməni tərəfin davamlı dezinformasiyasından danışıraq qeyd edib ki, erməni sosial şəbəkələri guya Ermənistan ərazisində məhv edilmiş mülki obyektlərin fotosəkilləri ilə doludur. Əslində bunlar 2020-ci ilin payızında müharibə dövründə Ermənistan silahlı qüvvələrinin raket zərbələri ilə dağıdılmış Azərbaycan mülki obyektlərini, xüsusən həmin il oktyabrın 28-də şiddətli raket atəşinə məruz qalmış Bərdə şəhərinin fotosəkillərini, həmin zərbələr nəticəsində 21 nəfər dinc sakin həlak olub, 70-dən çox sakin yaralanıb.

Daimi nümayəndəmiz bildirib ki, bizim beynəlxalq tərəfdaşlarımızın müraciətləri nəzərə alınmaqla, sentyabrın 13-də Bakı vaxtı ilə səhər saat 9-dan başlayaraq atəşlə haqqında razılıq əldə edilib. Lakin Ermənistan silahlı qüvvələri beynəlxalq birliyin diqqətindən siyasi manipulyasiya məqsədilə istifadə edərək böhranı daha da genişləndirmək kimi ağılsız cəhd göstərərək artilleriyadan və digər ağır silahlardan atəş açıb, sərhədyanı rayonlarda hücumları və təxribatları davam etdirib. Atəşlə rejiminin Ermənistan tərəfindən pozulması nəticəsində Azərbaycan hərbi qulluqçularını arasında əlavə itkilər olub. Bundan əlavə, iki dinc sakin ağır yaralanıb.

Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 71 hərbi qulluqçusunun həlak olduğunu diqqətə çatdırıb Yaşar Əliyev deyib: "Xüsusi narahatlıq doğuran odur ki, Ermənistan sərhəd yaxınlığında yaşayış rayonlarında öz silahlı qüvvələrini və ağır texnikasını yerləşdirməklə beynəlxalq humanitar hüququn daha bir kobud pozuntusuna yol verib. Bunu deməyə ehtiyac yoxdur ki, bu pozuntu Azərbaycanın ünvanına guya mülki infrastruktur obyektlərini atəşə tutulması barədə əsassız ittihamları əsaslandırmağa yönəlib. Ermənistan eskalasiyanın ilk daqiqlərindən etibarən öz təbliğat kanalları vasitəsilə bu ittihamları yaymağa çalışırdı. Bununla belə Azərbaycan Silahlı Qüvvələri məsələni təmin və peşəkərlə göstərərək yüksək daqiqlikli silahlardan yalnız Ermənistanın Azərbaycan mövqələrinə hücumlarını dəf etməklə üçün onun atəş nöqtələrini zərbələr endirməklə kifayətlənib. Ermənistan eskalasiyanı daha da genişləndirməyə açıq-aşkar cəhd etdiyinə görə, Azərbaycan, o cümlədən müvafiq beynəlxalq tərəfdaşlarla əlaqələr vasitəsilə bir sıra addımlar atıb, həmin ərazidə razılaşdırılmış atəşləs rejimini bərpa etməyə xeyirxah və səmimi istəyini bildirdi və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlandırılıb".

Yaşar Əliyev Ermənistan nümayəndəsinin guya Ermənistanı yeni hücum hazırladığını barədə absurd söyləməsinə istinad edərək deyib: "Nəticə etibarilə atəşləs rejimi Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqlar nəticəsində sentyabrın 14-də yerli vaxtla saat 20:00-da, yəni ABŞ şərq vaxtı ilə saat 12:00-da bərpa edilib və o vaxtdan atəşləs rəyat olunur. Hər iki tərəf bunu təsdiqləyir, həmçnd bu gün biz Ermənistan nümayəndəsi tərəfindən tamamilə təxribatçı bəyanat eşitdik".

Qeyd olunub ki, hazırda həm Azərbaycan, həm də Ermənistan humanitar nəticələrin aradan qaldırılması ilə, o cümlədən meyitlərin axtarılması ilə məşğuldur. Azərbaycan həlak olmuş erməni əsgərlərinin nəşlərini birtərəfli qaydada qaytarmasına hazır olduğunu təsdiq edib. Üstəlik, eskalasiya nəticəsində bir neçə erməni əsgər Azərbaycanın nəzarətinə keçib. Onlarla beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam müvafiq rəftar edilir, zərərçəkənlərə zəruri ilkin tibbi yardım göstərilir. Hər iki tərəf onların tezliklə reparasiyasına kömək məqsədilə əlaqə saxlayır. Beləliklə, ehtiyatlı optimizm üçün əsas var ki, sağlaml düşüncə, nəhayət, üstün gələcək və Ermənistanın məsuliyyətsizcəsinə əl atdığı növbəti hərbi avəntürə aradan qaldırılacaq, təqribən 30 il davam etmiş qanlı münaqişədən sonra iki ölkə arasında münasibətlərin normallaşma prosesi bir daha pozulmayacaq.

Bu baxımdan indi həmişəkindən daha vacibdir ki, bütün beynəlxalq birlik bu prosese öz töhfəsini versin və deməli, onsuz da delikat olan vəziyyəti daha da mürəkkəbləşdirən birtərəfli hərəkətlərdən və bəyanatlardan çəkinсин. Dövlət sərhədində eskalasiya yeganə insident deyil, son aylarda Ermənistanın sabitliyi pozan hərəkətləri zəncirinin növbəti halqası idi. Keçən ay, avqustun 3-də Ermənistan Azərbaycanın Laçın rayonu istiqamətində hərbi təxribatları əl atıb, Azərbaycanın BMT yanında diplomatik missiyası bu barədə təhlükəsizlik şurasına öz məktubunda məlumat verib.

Avqustun 31-də Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dördüncü üçtərəfli görüşündən sonra, sentyabrın 2-dən başlayaraq Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqələrinə atəşi gücləndiriblər. Brüssel görüşünün yekunlarına əsasən, Ermənistanın baş naziri və Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərini işğal altında olduğu illərdə Ermənistanın orada qurduğunu və dəstəklədiyi qanunsuz oyucaq rejimin "müstəqilliyinin" iddianı ilə əlaqədar təhriki bəyanatlarla çıxış edib, Ermənistan Təhlükəsizlik Şurasının katibi isə Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib. Bundan əlavə, Ermənistan bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanatın müddəalarını və özünün digər beynəlxalq öhdəliklərini pozaraq Azərbaycan ərazisində kütləvi şəkildə minalar qoyulmasını davam etdirib. 2022-ci il avqustun 15-dən sonra təkə Laçın rayonunda 1300-dən çox piyadalar əleyhinə mina aşkar edilib. Müəyyən edilib ki, bu minalar 2021-ci ildə Ermənistan tərəfindən hazırlanıb və 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanandan sonra Azərbaycan ərazisinə qoyulub.

Münaqişə dövründə Ermənistan Azərbaycan ərazisində basdırdığı yüz minlərlə mina barədə dəqiq və ətraflı informasiya verməkdən daim imtina edir, Azərbaycan ərazisində piyadalar əleyhinə minalar basdırılmasını davam edir. Bu hərəkətlər nəticəsində üçtərəfli Bəyanat imzalanandan sonra Azərbaycanın 240-dan çox vətəndaşı minə partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Ermənistan eyni zamanda üçtərəfli Bəyanatın 4-cü maddəsini pozaraq öz silahlı qüvvələrinin və qanunsuz silahlı dəstələrinin qalqlarını Azərbaycan ərazisindən tamamilə çıxarmayıb, həmin ərazidə Rusiya Federasiyasının sülhməramlıları müvəqqəti dislokasiya olunub.

Azərbaycanlı diplomat deyib ki, münaqişə nəticəsində Azərbaycanın 4 mindən çox vətəndaşı, həm dinc sakinlər, həm də hərbiçilər itkin düşüb. Ermənistan əsir düşmüş bu şəxslərin olduğu yeri göstərmir, həтта münaqişə başa çatandan sonra da azərbaycanlılara qarşı qızışdırıcılıq və zor təbiiq etmək olan irqçi qrupların nifrət bəsləmələrinə, öz ərazilərində beynəlxalq hüququ pozmaqla və BMT Beynəlxalq Məhkəməsinin 2021-ci il dekabrın 7-də irəci ayır-seçkililiyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyanı təbiiq edilməsi barədə iş üzrə (Azərbaycan Ermənistanı qarşı) qəbul edilmiş müvəqqəti tədbirlər haqqında əmrinə açıq-aşkar etinasızlıq göstərərək davam etdirir. Bu günlərdə sərhəddə törədilmiş genişmiqyaslı hərbi provokasiyaların ümumi konteksti belədir.

Daimi nümayəndəmiz daha sonra qeyd edib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına, köçkün əhalinin təhlükəsiz qaytarılmasını və yüksək həyat səviyyəsinə təmin etmək üçün həmin ərazilərin ölkə iqtisadiyyatına reintegrasiyası məsələləri

nə prioritet diqqət yetirir. Bu yaxınlarda döyüş əməliyyatlarının baş verdiyi rayonların bilavasitə yaxınlığında möhtəşəm irimiqyaslı investisiyalar qoyulur, bərpa və yenidənqurma layihələri həyata keçirilir. Təqribən 30 il davam etmiş işğaldan və əsas insan hüquqlarından məhrum olmandan sonra azərbaycanlı məcburi köçkünlərin birinci qrupu bu yaxınlarda azad edilmiş Zəngilan rayonunun yenidən qurulmuş Ağalı kəndinə qayıdıb. Bundan əlavə, Azərbaycan Zəngilanda, Ermənistan ilə dövlət sərhədinin yaxınlığında yeni aeroport tikintisini başa çatdırmaqdadır. Azərbaycan hökuməti yerli erməni sakinlərlə qarşılıqlı əlaqələrin nizamlanmasına, o cümlədən regionda su və enerji təchizatı kimi mühüm məsələlərin həllində son vaxtlar ardıcıl və uğurlu səy göstərir.

Beləliklə, Azərbaycan bu ərazilərdə xarici investitorlarla birgə həyata keçirilən bu cür genişmiqyaslı, çoxmilyonluq reabilitasiya və yenidənqurma layihələrini təhlükə altına alan hər hansı hərbi əməliyyatlarda maraqlı ola bilməz. Bunun əksinə olaraq, Ermənistan hərbi provokasiyalara hazırlıq çərçivəsində sərhədyanı ərazilərin hərbişəkilərini tam sürətlə davam etdirir. Bundan əlavə, Azərbaycan bir neçə gün bundan əvvəl çox məram qismində əvvəllər cinayət əməllərinə görə ittiham edilən və cəza çəkən beş erməni hərbi qulluqçusunu Ermənistanə təhvil verib. Azərbaycan BMT yanında daimi nümayəndəliyinin rəhbəri deyib ki, bu addım etimad möhkəmlənmək və sülh danışıqları atmosferini yaxşılaşdırmaq məqsədilə atılıb.

Aşkarlıq ki, Ermənistan silahlı və hərbi təxribatlarla əl atmaqla iki ölkə arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən yayınmağa, dövlətlərarası münasibətlərin normallaşması prosesini pozmağa, iktərəfli məsələlərin həllinə üçüncü tərəfləri cəlb etməyə, öz ərazi iddialarını və revansist məqsədlərini dəstəkləmək üçün gərginliyin coğrafiyasını genişləndirməyə çalışıb. Bu fonda vacibdir ki, beynəlxalq birlik Ermənistanın BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olan siyasətini və hərəkətlərini qətiyyətlə pisləsin. Ermənistanın öz beynəlxalq öhdəliklərinə dönmədən riyət olunmasını tələb etsin, onların yerinə yetirilməsinə diqqət artırınsın və xoşməramlı jest kimi dövlətlərarası münasibətlərin normallaşmasını nəticəvi prosesi ilə məşğul olsun. Azərbaycan gələcəyin əsasını möhkəm sülhün, inkişafın, tərəqi və məhraban qonşuluğun təmin edilməsinə görür. Azərbaycan özünün münaqişədən zərər çəkmiş ərazilərini bərpa, yenidən qurulması və reintegrasiyası sayılıb davam etdirmək, habelə öz xalqının təhlükəsizliyinə və firavanlığına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhdidlərin bütün qanuni vasitələrlə qarşısının alınması və aradan qaldırılması əzmindədir.

Azərbaycan regional sülhün, sabitliyin və inkişafın tərəfdarıdır. Ermənistan ilə Azərbaycan arasında qonşuluq münasibətlərinin qurulması təməyörlü regional normallaşma vasitəsilə təhlükəsiz, sabit və firavanlaşan Cənubi Qafqaz yaradılmasını açardır. İktərəfli komissiyanın vasitəsilə sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması iktərəfli sülh müqaviləsinə dair danışıqları tamamlayan dövlətlərarası normallaşmanın iki istiqamətidir. Bu baxımdan Azərbaycanın mövqeyi aydın, prinsipial və ardıcıl olub, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq praktikaya əsaslanır. Münaqişə başa çatandan dərhal sonra məhz Azərbaycan Ermənistan ilə dövlətlərarası münasibətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qarşılıqlı tanıma və hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalanması yolu ilə normallaşma prosesi təşəbbüsünü irəli sürüb. Azərbaycan ümid edir ki, onun ərazilərini təqribən 30 il davam etmiş işğalın nəticələrini aradan qaldırılması üzrə həm ölkə daxilində, həm də Ermənistan ilə normal qonşuluq münasibətləri qurulmasına yönəlmis dövlətlərəsinə xott üzrə səyləri beynəlxalq birlik tərəfindən dəstəklənəcək.

Yaşar Əliyev çıxışının sonunda deyib: "Fürsətdən istifadə edib, biz bir daha beynəlxalq birliyə müraciət edirik, Ermənistan Azərbaycanın təklifinə qarşılıqlı cavab verməyə, öz siyasi və hərbi təxribatlarına son qoymağa, təcavüzkar ritorika və hərəkətlərdən imtina etməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərə bağlı bütün məsələlərin dinc, diplomatik yolla həllinin axtarılması üçün vicdanlı, birbaşa danışıqlara başlamağa icadınıq çağırırıq".

GAK: "Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrə görə birbaşa Ermənistan rəhbərliyi məsuliyyət daşıyır"

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatları qətiyyətlə pisləyib.

AZƏRTAC xəbər verir ki, GAK məlum məsələ ilə bağlı bəyanat qəbul edib.

Sənəddə deyilir: "Bəzi dövlətlərin öləndə xüsusi bir alətə çevrilmiş Ermənistanın bu cür hərəkətləri təkə Azərbaycan ilə münasibətlər deyil, Cənubi Qafqaz regionu, eləcə də dünyanın özü üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan sonunda həmin torpaqlardan biabırçı şəkildə möğlub olaraq qaçmağa məcbur oldu. Hər zaman sülhün, təhlükəsizliyin və bərabər yaşayışın tərəfdarı olan Azərbaycan dövlətlərlə Ermənistanı sülhə dəvət edib. Torpaqları xoşluqla azad etməyə çağırıb. Lakin xarici havadarlarının gücünə arxalanan Ermənistan bunu tam əksinə görə, təcavüzkar siyasətini davam etdirib.

Lakin sōbrin və dözümün də bir həddi var. Azərbaycanın da sōbrinin həddi var idi. Azərbaycan Ordusunun 2020-ci il sen-

tyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində cəmi 44 gün ərzində torpaqlar işğaldan azad edildi. Ermənistan məcbur olaraq digər əraziləri də müharibədən azad etməyə razı oldu.

Lakin bu gün Ermənistanın yenidən təxribatlara əl atması bir daha göstərir ki, işğalçı, terroru ən yüksək səviyyədə dəstəkləyən Ermənistan hərbi xuntası tarixin dərsələrindən düzgün nəticə çıxarmayıb. Belə olan halda Azərbaycan sərhəddə sabitlik yaratmaq, öz suveren hüquqlarını bərpa və təmin etmək üçün yenidən öz sözünü deməli, "dəmir yumruq" əməliyyatını yenidən başlatmalıdır. Bu, Azərbaycanın hüququdur.

Yaranan bütün çətin vəziyyətdə, insanların ölümünə görə məsuliyyət isə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq əminliklə deyə bilərik ki, Gürcüstan Azərbaycanlıları hər zaman Azərbaycan dövlətinin yanındadır. Biz də azərbaycanlı olaraq mənəvi dövlətimiz və vətənimiz uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq!

Yaşasın Azərbaycan dövləti!
Allah səhədlərimizə rəhmət eləsin!"

Əlcəzair ictimaiyyətinə Ermənistanın təxribatları haqqında məlumat verilib

Əlcəzair ictimaiyyətinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı məlumat verilib.



diversiya qruplarının müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməsi, ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlar, o cümlədən miinatlardan intensiv atəşə tutması barədə ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfaiil Bağırov "Əl Horir" qəzetində dərc olunmuş məqaləsində sülh prosesinə zərbə vuran və yeni təxribatlar törədən Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasəti, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin

Meksika dinləyiciləri Ermənistanın son hərbi təxribatları barədə məlumatlandırılıblar

Meksikanın geniş dinləyici auditoriyasına malik "Kanyon" radiosunda Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efiro gedib.



Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat və Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutulması barədə məlumat verilib. Eləcə də bu təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun əsgər və zabitlərinin şəhid olduğu qeyd edilib.

Ermənistanın davamlı olaraq bu cür təxribatlarla əl atmasının Ermənistan hakimiyyətinin sülh danışıqlarından boyun çarınması dalət ediyi bildirilib, son iki ay ərzində Ermənistan tərəfindən dəfələrlə hərbi və siyasi təxribatların törədildiyi qeyd olunub. Son olaraq sərhəddə baş verən insidentin təşəbbüskaranı Azərbaycan tərəfinin olmadığı, hərbiçilərimiz tərəfindən Ermənistanın növbəti təxribatına cavab verildiyi vurğulanıb.

Avstraliyada Ermənistanın sərhəddə təxribatını pisləyən bəyanatlar yayılıb

Avstraliyada yaşayan Azərbaycan icması Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bu ölkənin rəsmi qurumlarına, beynəlxalq təşkilatların nümayəndəliklərinə və yerli KİV-ə müraciət edib.

AZƏRTAC xəbər verir ki, Kvinslend Azərbaycan İcmasının sədri Elnur Fətullayev, Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Elxan Məmmədovun və Avstraliya-Azərbaycan-Türkiyə Dostluğu Cəmiyyətinin sədri İmaməddin Qasimovun imzaladığı müraciət Avstraliya federal parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İşlər Nazirliyinə və yerli kütləvi informasiya vasitələrinə ünvanlanıb.

Bəyanatlarda sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribat törə-

dildiyi, hərbi qulluqçuların qətlə yetirildiyi və infrastrukturada zərbə vurulduğu qeyd edilib.

Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistanə tozluq göstərməyə çağıran diaspor təşkilatları bildiriblər ki, adıçəkilən ölkə 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonda yeni fitnələrə əl atırlar.

Bəyanatlarda diqqətə çatdırılıb ki, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, qarşı tərəf sülh müqaviləsinin hazırlanması və imzalanması, həmçinin sərhədlərin delimitasiyası prosesinə əngəl törədib.

"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" kitabı işıq üzə çıxib



Ötən ilin sentyabrın 16-17-də Ağdam şəhərində "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti nəzərə alınaraq onun materialları kitab şəklində çap edilib.



Qarabağ Dırçılış Fondundan AZƏRTAC-a bildiriblər ki, konfransın ildönümü münasibətilə dərc olunan kitabda konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın konfrans iştirakçılarının ünvanladığı təbrik məktubu, təşkilatçı qurumların rəhbərlərinin açıqlıq nitqləri, konfrans iştirakçılarının üç dildə - Azərbaycan, ingilis və rus dillərində moruzə və məqalələri toplanıb.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və qazilərin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tələbləri Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 16-da Zaqatala rayonunda Zaqatala, Balakən, Qax və digər bölgələrdən olan vətəndaşların qəbulu keçirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, ədliyyə fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzələrinin yerində həlli ilə bağlı tədbirlər görülmüş, digərləri isə araşdırılması üçün nəzarətə götürülmüş və müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən yerlərdə belə qəbulun təşkilindəndən məmnunluqlarını bildiriblər.

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

"Azpetrol" şirkəti yanacaq doldurma məntəqələrinin sayını 95-ə çatdırdı

Azərbaycanda ən böyük yanacaq doldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq, yanacaq doldurma məntəqələrinin (YDM) sayını artırmaqda davam edir.



Bununla da "Azpetrol" brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin sayı 95-ə çatdırılıb. Qeyd edək ki, yanacaq doldurma məntəqələrinin sayının artırılması "Azpetrol" şirkətinin 25 illik yubileyi münasibətilə tərtib olunan Tədbirlər planına uyğun olaraq həyata keçirilir.

İrəvanda xaos güclənir

İrəvanda baş nazir Nikol Paşinyanın öleyhinə keçirilən etirazlar davam edir. Aksiyalar Ermənistanın siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaos vəziyyət yaradıb. Çünki baş nazirə qarşı revanşist qüvvələrin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarmışdır.



Yarınmış vəziyyətlə bağlı hakimiyyət qüvvələrinə xüsusi texnika və zirehli maşınlar çıxarıb. Ermənistan polisi bildirib ki, müxalifət tərəfindən başlatılmış aksiyalar İrəvan küçələrində nəqliyyatın hərəkətinin bəzi hissələrində dayandırılması, təşkilatların normal fəaliyyətinin əngəllənməsi ilə müşayiət olunur.



QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR dirçəliş yolundadır

Şuşada növbəti beynəlxalq tədbir - Şuşa Türk Biznes Forumu keçirilib



Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.

Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sənaye potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdehqəliqlik sükutla yad edilməsi ilə başlayıb.

Forumda kond təsərrüfatı naziri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Palatalarının Birləşməsinin prezidenti M. Rifat Həsəroğlu, Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurasının sədri



Kubaniçbek Kasımalıyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müavini Farhodjon Toşpulatov türk dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafında türk dillli ölkələrin biznes qurumlarının iştirakına, bu sahədə əməkdaşlıq imkanlarına və dövlət-özel sektor tərəfdaşlığına dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində keçirilmiş "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları" mövzusunda xüsusi sessiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev çıxış ediblər.

Tədbirdə "yaşıl infrastruktur", kond təsərrüfatı, qida, bərpaolunan enerji, teks-

til, turizm, mədəni sənayesi, İKT sektorları üzrə ikitərəfli görüşlər keçirilib.

Sonra Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstanın Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub. Həmçinin "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və Türkiyənin "Kut Ticarət və Marketing Məhdud Şirkəti", "Bakı Tekstil Fabriki" MMC və Türkiyənin "İnmac Şirkətlər Qrupu" arasında anlaşma memorandumları imzalanıb.

Forum iştirakçıları həmçinin Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.

"Ağıllı kənd"ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür

Azad olunmuş torpaqlarda ilk "ağıllı kənd" in inşasının birinci mərhələsi başa çatıb. Zəngilan rayonunun Ağalı kəndi "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulub, burada "Smart village" konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Artıq kond sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtmaları təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuşada Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda Azərbaycanın kond təsərrüfatı naziri İnam Kərimov deyib.

"Ağıllı kənd"ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb. "Ağıllı kənd" layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq.

Bağdad AMREYEV: "Türkdilli ölkələrin Birgə Sərmayə Fondunun yaradılması üzrə işlər yekunlaşır"



Şuşa Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

O qeyd edib ki, noyabr ayında türkdilli ölkələrin növbəti samitində fondun rəsmi açılışı olacaq. Fondun əsas məqsədi daha çox orta və kiçik sahibkarlığın təşviqini nəzərdə tutur. Eyni zamanda fond tərəfindən böyük layihələr, xüsusilə infrastruktur layihələri maliyyələşdiriləcək. Fondun əsas prioritetlərindən biri Qarabağ regionudur və iş adamları bu sərmayə fondundan faydalanma imkanları. Fond növbəti ilin yanvar-fevral aylarında fəaliyyətə başlayacaq.

Xarici jurnalistlər Ağalıda "ağıllı kənd"lə tanış olublar

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında səfərdə olan bir qrup xarici jurnalist Zəngilanda olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara Zəngilanda işğal zamanı tördilən dağıntılar, maddi-mədəniyyət abidələrimizin məhv edilməsi, həmçinin Azərbaycan tərəfindən aparılan minatəmizləmə əməliyyatları, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan dövləti tərəfindən "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük qayıdışa uyğun olaraq əhali köçürülüb.

Qeyd olunub ki, burada Dövlət Xidmətləri Mərkəzi, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.

Həmçinin kənddə "Kapital Bank"ın Zəngilan filialı, kond təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai işə obyektləri yaradılıb.



Diqqətə çatdırılıb ki, Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuqdadavamlı ekoloji evlərin inşası, meşət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Kənddə "Gillmed" tikiş fabriki, ailo sağlamlıq mərkəzi (təb məntəqəsi), uşaq bağçası və kond orta məktəbi də tikilib.



Fulya ÖZTÜRK: "Ermənistan Azərbaycanın haqlı mübarizəsini qəbul edə bilmir"

"Mən Vətən müharibəsi dövründə də Azərbaycanı idim. Bu gün növbəti dəfə işğaldan azad olunmuş ərazilərə gəlirəm. Döyüşlərdən iki il keçməsinə baxmayaraq, Azərbaycan erməni bəlasından hələ də qurtula bilməyib. Çünki onlar Azərbaycanın haqlı mübarizəsini qəbul edə bilmirlər. Bu səbəbdən ki, müharibə başa çatsa da, Azərbaycan erməni təxribatları nəticəsində yəndə də şahidlər verir. Həmçinin bölgədə sülh yoxdur. Bu da birbaşa Ermənistan dövlətinin məsuliyyətsizliyi və sülh istəyinin olmaması ilə bağlıdır."

Bu fikirləri AZƏRTAC-a "CNN TÜRK" telekanalının müxbiri Fulya Öztürk söyləyib.

O bildirib ki, Azərbaycanın bölgə ilə bağlı məqsədi, istəyi bəllidir. Ermənistan isə bunun əksinə olaraq, regionda sülhün, təhlükəsizliyin tərəfdarı deyil və tez-tez təxribatlar törədir. Lakin bunların heç bir önəmi yoxdur və faydasızdır.

"Kolbəcərdə, Laçında vəziyyət gərgindir, buna baxmayaraq, Qarabağ bölgəsində Azərbaycan sülhü şəklində bərpa-quruculuq işlərinin davam etdirir, əraziləri minalardan təmizləyir. Cəbrayılda olsam da, minatəmizləmə əməliyyatlarını bu gün müşahidə edirəm. İşğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən yüz minlərlə, hətta milyonlarla mina basdırılıb. İki ildir minalar təmizlənir, amma hələ də bitmir. İstərdik ki, ərazilər minalardan tamamilə təmizlənsin, insanlar öz yurdlarına qayıtsınlar", - deyər "CNN TÜRK"ün müxbiri vurğulayıb.

"Haber Qlobal"ın müxbiri: "Ermənistan əlaqələrin qurulmasından məmnun deyil, bölgədə sülh istəmir"

"Sanki iki il əvvəlki ssenarini izləyirik. Yəndə erməni təxribatları, yəndə Azərbaycan Ordusunun hərbçiləri şəhid olur. Amma Azərbaycan özünümdafie hüququndan istifadə edərdə baş verən münafiqsəhərliklə bəhs cavab verir".

Bu fikirləri AZƏRTAC-a "Haber Qlobal"ın müxbiri Ela Sezen söyləyib.

"Hazırda əlaqələrin normallaşdırılması istiqamətində işlər görülsə də, sanki Ermənistan bundan məmnun deyil, bölgədə sülh istəmir, səhərdə dəqiqləşdirilməsinə hazır deyil. Bunun da əsas səbəbi Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə gördüyü işlərlə bağlıdır. Çünki Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük işlər görür, eyni zamanda bərpa işləri də aparır", - deyər Ela Sezen vurğulayıb.

O bildirib ki, Azərbaycan münasibətlərin normallaşdırılması üçün səylər göstərsə də, Ermənistan tərəfindən heç bir müsbət addım atılmır. Buna görə də bölgədə tez-tez erməni təxribatları baş verir.

"Daily Sabah"ın əməkdaşı: "Türkiyə tərəfindən Ermənistanla lazımi xəbərdarlıqlar edilib"

"Azərbaycana gəldikdən sonra sərhəddə Ermənistan tərəfindən yəndə də təxribatlar baş verdiyini öyrəndik. Onların bu cür münafiqsəhərlik yaratması sülh istəmədiklərinin bariz nümunəsidir. Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranmışdır üçün bizim burada olmağımız çox əhəmiyyətlidir. Gələcək onları arasında türküyöli jurnalistlərlə bəhbər, digər media qurumlarının da nümayəndələri var".

Bu fikirləri AZƏRTAC-a "Daily Sabah" nəşrinin əməkdaşı Dilara Aslan Özer söyləyib.

O qeyd edib ki, Azərbaycan gələcək işğaldan azad olunmuş ərazilərdə görülen işlər barədə məlumat almaq üçün buradadırlar.

"Savaşdan sonra ilk dəfə Zəngilana köçürülən insanların yaşadığı yerlərdə də olacaq. Orada uzun illərdən sonra doğma yurdlarına qayıdan insanların fikirlərini öyrənəcək, təəssüratlarını bölüşəcəyik", - deyən Dilara Aslan Özer bölgədə baş verən münafiqsəhərliklə bəhbər və sülhün bəhbər olacağına inamını bildirib. O qeyd edib ki, Türkiyə dövlətinin də bu istiqamətdə münafiqsəhərlik bəhbər və hər zaman qarşıdaş ölkə Azərbaycanın yanındadır. Eyni zamanda Türkiyə tərəfindən Ermənistanla lazımi xəbərdarlıqlar edilib.

Qarabağa səfər edən ərəb jurnalistlər Ermənistanın son təxribatları barədə də məqalələr yazıblar

Qarabağa səfər edən ərəb jurnalistlər öz ölkələrinin mediasında Ermənistanın son təxribatlarından bəhs edən məqalələrlə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, olcəzairli jurnalist Xəttal Nuruəddinin "Əl Hivər" qəzetində dərc olunmuş geniş məqaləsində sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdikləri təxribatlar və ordumuzun qarşı tərəfin hücumlarına qətiyyətli cavab verərək düşməni susdurmasından bəhs olunur. Müəllif Olcəzair ictimaiyyətinə Azərbaycan Müdafie Nazirliyinin brifinqləri, sərhəd bölgəsində gedən döyüşlər haqqında da ətraflı məlumat verib.

Misirli jurnalist Mustafa Yasin də "Cümburiyyə" qəzetində dərc olunmuş məqaləsində Ermənistan silahlı qüvvələ-



rinin ordumuzun Kolbəcər, Daşkəsən və Laçın rayonlarında yerləşən mövqelərini atəşə tutması, bu ərazilərdə gecə saatlarında minalar basdırması, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin bu təxribatlarının qarşısını qətiyyətli alması barədə məlumat verilib.

Olcəzairli və misirli jurnalistlərin məqalələrində həmçinin Cəbrayıl rayonunda aparılan minatəmizləmə əməliyyatları, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi Gəncənin dağılmış binaları və mülki şəxslərin həlak olması, Şuşa və Ağdamda ermənilərin məhv etdiyi məscidlərin bərpası, işğaldan azad olunmuş ərazilərimizdə davam edən irimiqyahlı quruculuq işləri və böyük infrastruktur obyektlərinin istifadəyə verilməsindən bəhs olunub.

İŞİMİZ, GÜZƏRANIMIZ

◆ Pambıq yığım start götürdü

İmaməddin Dadaşov pambıq yığan qızlarla söhbət edə-edə özü də koldakı "ağ qızıl" lopalardan bir neçəsini ovcuna yığır. Sonra lifləri çəkib uzadaraq görünən çiyid donələrini bir-bir sayır. Birində 8, digərində 9...

Xəffəcə gülümsünür. Üzünü qızlara tutaraq deyir:

- Çəkdiyimiz zəhmət hədəf getməyib. Məhsulumuz yaxşı çəki verəcək. Liflərdəki çiyidin sayı normasındadır. Becərmə zamanı bəzən xətrinizə dəydiyim üçün üzr istəyirəm, görək mənə bağışlayasınız.

Qızlardan biri yarızarafat, yarınciddi:
- Olur belə şeylər, ürəyinə salma, - deyir, - o vaxt əsib-coşmasaydın, indilə belə pambığımız olmazdı.

Hamısı birlikdə gülüşürlər. Kollar üstündə körpək kimi uçan əlləri isə bir an belə işdən qalmır. Lopa-lopa pambıqları iki əllə yığaraq bellərinə bağladılar. Ağ önlüklər toplayırlar. Önlük çox çəkmədən dölür, onu açaraq sahənin kənarında dayanaraq lafətə tərəf üz tuturlar. Traktorçu Vahid Məmmədov qızların yığdıqları pambıq dolu qabları bir-bir çəkib qeyd edərək lafətə boşaldır. Qızlar isə vaxt itirmədən yenə cərgələrin arasına qayıdirlar.

İ.Dadaşov pambıqçı qızları - Aliyə Mustafayeva, Porvanə Fərzullayeva, Lotifə İsmaylova, Məhbubə Quliyeva, Yeganə Səlimova, Gülbütə İsgəndərova və başqalarını göstərərək bildirir:

- Bayaq sözarası dedim. Becərmə vaxtı elə olub ki, bozi çatışmazlığı görüb əsəbləşmişəm. Sağ olunsunlar, hörmətini saxlayıb cavab qaytarmayıblar. İncisələr də, üzə vurmaayıblar. Artıq bir neçə gündür yığma başlamışdır. Budur, canla-başla öz yetirdikləri pambığı yığırlar. - Sonra ətrafa göz gözdürüb davam edir: - Düzdür, bu gün dərs başladığı üçün bir neçəsi uşağının məktəbə aparıb, sahəyə gəlməyiblər. Səhəri gün onlar da işə çıxacaqlar.



Neftçalada zəhmətin ilk sevinci

Qızlara yaxınlaşıb salamlasım: "Məhsulunuz bərəkətli, iş görən əlləriniz var olsun" deyirəm. Hər gün neçə kiloqram pambıq yığdıqlarını, işlərin necə gətirdiyini soruşuram. Porvanə Fərzullayeva bildirir ki, adama hər gün 90-100 kiloqram məhsul toplayırlar. Günün sonunda hər kiloqramdan ötrü 20 pəpikdən nağd pullarını alırlar. Bu onları qane edir. Qızlardan biri - Məhbubə Quliyeva isə başını qaldırır:

- Yaxşı ki gəlmisiniz, iş-gücümüzə maraqlanırsınız, çox sağ olun. Amma bizi narahat edən, vaxtımızı alan, bir başqalarının artıq vəsait xərcləməsinə gətirib çıxaran, ümumiyyətlə, hərəyə bir cür əngəl törədən problemlimiz var. Yəqin ki, siz də molumatısınız. Bizim Kürqarabucaq kəndində Kür çayı üzərindəki körpü bir neçə aydır qəzalı vəziyyətdə düşüb. Körpünün hər iki tərəfində yük maşınlarının, traktorların hərəkətini qadağan edən şlaqbaun qoyulub. Bir neçə gün bundan övvəl bizi sevindirirdilər. Deyilənlərə görə, rayondakı yol idarəsinin əməkdaşları gəlib burada iş aparırlar. Fikirlişdik ki, körpü köhnə qaydada

fəaliyyət göstərəcək. Sevincimiz öbəsimiş. Təmirçilər körpünün ayaq hissəsində əmələ gələn yırtığı yamayıb getdilər. Şlaqbaunlar isə yenə yerində qalıb. Eşidirik, deyiblər ki, körpü əsaslı şəkildə təmir olunmalıdır. Biz isə əziyyət çəkməkdə davam edirik. Hər gün yetirdiyimiz məhsulu yığmaq üçün 7 kilometr əvəzinə 70 kilometr yolu gedib-gəlməli olur. Biz sahəyə aparın "QAZEL" markalı maşın gedib Banko qəsəbəsindəki körpünü keçərək geri qayıtmalı olur. Bu körpüyə görə əhali çox əziyyət çəkir. Artıq yamacaq sərf olunur, vaxt itkisinə yol verilir. Bir neçə gündən sonra maşınlarla pambıq yığmağa başlanacaq. Təsəvvür edin ki, o böyüklükdə texnika, lafetlər, traktorlar necə gedib-gələcək. Mən hələ Kür çayının Şirvan tayında yerləşən kəndlərin əhalisinin hansı çətinliklərlə üzləşdiyini demirəm.

Pambıqçı qız sözünün sonunda:
- Dördü deyincən olar, bağışlayın, başağrısı verdim, - deyərək uzaqlaşır, öz işi ilə məşğul olur.

Qeyd edək ki, körpüdə yaranan vəziyyətlə bağlı qəzetimizdə replika dərc edilmişdi. Elə güman etmişdik

ki, Neftçala Rayon İcra Hakimiyyəti, digər əlaqədar təşkilatlar kənd təsərrüfatında işlərin qızgın çağını nəzərə alıb, problemin həlli ilə bağlı təxirə-salmaz tədbirlər görəcəklər. Təsəvvür ki, hələlik bir xəbər yoxdur.

Torpaq mülkiyyətçiləri, fermerlər çətinliklə üzləşiblər. Onlardan biri də haqqında söhbət açdığımız İmaməddin Dadaşovdur. Bu il 40 hektarda pambıq öki, sahədə 5 dəfə kompleks becərmə həyata keçirib. Aqrartexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsi nəticəsində bol məhsul yetişməkdədir. Seçmə yolla ol ilə yığma başlanılmışdır. Maşınla yığılaçaq sahələrin bəzində isə kolların yarpağını tökmək üçün deflyasiya aparılır. Bu iş hər gün davam etdirilir. Yığım getdikcə sürət götürməkdədir. Tədarük məntəqələrində "ağ qızıl"dan tayaralar ucaldılır. Kənd əməkçiləri zəhmətlərinin nübərini dərdikcə qürurlanırlar. Onlar pambığın strateji məhsul olduğunu bilir, haqlı olaraq Vətənin iqtisadi gücünə güc qatdıqlarını düşünlər.

Sevran CAVADOV, "Azərbaycan"

Türkiyə Akkreditasiya Agentliyi və Azərbaycan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və tabeliyindəki "Azərbaycan Akkreditasiya Mərkəzi"nin (AZAK) nümayəndələri Türkiyə Akkreditasiya Agentliyində (TürKAK) işgüzar səfərdə olublar.

Dövlət Xidmətindən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti TürKAK-ın fəaliyyət istiqamətləri ilə tanış olub, iki ölkənin akkreditasiya qurumları arasında əməkdaşlığın inkişaf istiqamətlərini müzakirə ediblər.

TürKAK-ın Baş katibi Banu Müderrisoğlu iki qurum arasında imzalanmış müqavilə çərçivəsində görülən işlərdən, AzAK-ın nüfuzlu beynəlxalq təşkilatlarla üzv olması yolunda atılmış addımlardan danışdı və bu məsələdə TürKAK tərəfindən hər cür dəstəyini göstərəcəyini deyib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Yavər Məmmədov isə uyğunluğun qiymətləndirilməsi ilə bağlı akkreditasiya sahəsində Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Türkiyə Akkreditasiya Agentliyinin AzAK-a dəstəyini vurğulayıb.



AzAK-ın direktoru vəzifəsini müvəqqəti icra edən Emin Zeynalov rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi, qarşılıqlı strateji hədəflər barədə məlumat verdi. Sonda nümayəndə heyətinə TürKAK rəhbərliyi tərəfindən bir sıra ISO standartları üzrə beynəlxalq sertifikatlar təqdim edildi.

Rəqəmsal hökumətin inkişafı dəqiq proqnozlaşdırıla bilər

"Rəqəmsal hökumətin inkişafı nəticəsində daha çox məlumat əldə etmək, dövlət-əzal tərəfdaşlığının möhkəmləndirilməsi, məlumat analitikası, sənə intellekt və digər məlumatlara əsaslanan alqoritmləri təkmilləşdirmək olar".

AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və neqliyyat nazirinin müavini Samir Məmmədov sentyabrın 16-da "Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib.

O bildirib ki, nəticədə ümumi dövlət xərclərinin azaldılmasına, dəqiq proqnozlaşdırıla bilər iqtisadiyyata və iqtisadi artıma, dövlət daxilində proseslərin real vaxt rejimində izlənməsi nail olmaq asanlaşacaq. "Prezident İlham

Əliyevin fərmanına əsasən, "Aztelekom" MMC vəsaitilə hökumət qurumları bulud əsaslı sistemə keçir. MMC-nin Bakı və Yevlax data mərkəzləri coğrafi alternativliyi təmin etməklə dəyənli informasiya texnologiyaları xidməti üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir. Hazırda 70-dən artıq dövlət qurumunun informasiya sistemləri və ehtiyatları tam və ya qismən data mərkəzinə yerləşdirilib".

Samir Məmmədov vurğulayıb ki, ikinci mühüm layihələrdən biri "SİMA" bulud əsaslı müasir rəqəmsal imzadır. Artıq "SİMA" program təminatının mobil cihazlarda yüklənmə sayı 50 minə ötürüb. Hazırda 12 dövlət və özəl qurum bu sistemə inteqrasiya baş tutub, 70-dən çox qurum isə inteqrasiya prosesi mərhələsindədir.

Təbii qaz ixracı artıb

Yanvar-avqust aylarında ölkədən 15 milyard 53,9 milyon kubmetr təbii qaz ixrac edildi.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri 10

milyard 317,6 milyon ABŞ dolları olub. Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 2 milyard 350,3 milyon dollar dəyərində 13 milyard 241,7 milyon kubmetr təbii qaz ixrac edildi.

İndiyədək Qarabağda biznes qurmaq üçün 1300-ə yaxın müraciət qeydə alınıb

Qələbədən dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlayıb.

Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investitorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. Bu günə qədər 1300-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınıb.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağın bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

Bildirib ki, onların 460-dan çoxu xarici müraciətdir və 40-ə yaxın ölkəni əhatə edir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, neqliyyat, logistika və digər sahələrə aiddir.

"KOBİA mandatı çərçivəsində Qarabağın zəruri biznes infrastrukturunun yaradılması məqsədilə əlaqələndirmə işləri də aparılır. Belə ki, azad edilmiş bölgələrimizdə zəruri ehtiyacın ödənilməsi ilə bağlı KOBİA-nın təşkilatçılığı ilə bir qrup sahibkarın Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərləri təşkil edilib, nəticə olaraq bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi isə türk qardaşlarımız ilə birgə işbirliyinin uğurlu nəticəsidir. Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlər özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Özəl sektorun prosedə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və saxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər", - deyir O.Məmmədov qeyd edib.

Ötən dövrdə 456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18,6 min pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.

Həmin vaxtdan ötən dövrdə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib.

Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sonad təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.

Yaşadığımız XXI əsr sürət əsridir. Bir sözlə, indiki zamanda çox şeyin dəyəri sürətlə ölçülür. İnternetin, avtomobilin, qatarnın, gəminin, təyyarənin sürətlisi daha qiymətlidir. Bu faktor dünya ticarət əlaqələrində də xüsusi əhəmiyyətə çevrilir.

Hazırda dünya ticarətinin 80 faizi dəniz neqliyyatı vasitəsilə həyata keçirilir. Əvvəllər bu, yük göndərən və yük qəbul edən tərəfləri qane edirdi. İndiki sürət əsridə hər iki tərəf ticarət əlaqələrinin tez bir zamanda icra olunmasına maraqlıdır. Bu üzündən dünyanın nəhəng istehsalçıları ilə idxalçıları alternativ yolların axtarışına çıxıb.

Rusiya Çin və Şərqi Asiya ölkələrinə Trans-Sibir dəniz yolundan istifadəni təklif edirdi. Bununla yanaşı, ikinci Trans-Sibir dəniz yolunun tikilməsi təşəbbüsünü də irəli sürmüşdü. Həmçinin bu ölkələrin yüklərinin Avropaya və geriyə daşınması üçün Şimal Buzlu okean marşrutunu da təklif edirdi. Rusiya bunu ilin bütün fəsilərində yüklərin daşınmasına imkan yaradan güclü buzqırın donanmasının olması ilə əlaqələndirirdi.

Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun bütün isteklərinə son qoydu. Qərbi-Rusiya qarşıdurmasının illərlə çəkəcəyi fikri həm Qərbi, həm də Rusiya siyasətçiləri tərəfindən açıq şəkildə söyülənir. Üstəlik, məlum sanksiyalar üzündən ciddi fikir ayrılıqlarına malik olan tərəflərin yenidən iqtisadi münasibətləri və neqliyyat əlaqələrini nə vaxt bərpa edəcəyi bilinmir.

Ələt limanı dünyanın ən böyük dəniz limanlarından birinə çevrilir

Qeyd etdiyimiz faktorla bağlı dünya Trans-Xəzər marşrutunu ən məqbul variant sayır. Bu neqliyyat dəhlizi yüklərin tez, təhlükəsiz və sərfəli tariflərlə daşınmasına imkan yaradığı üçün bütün tərəflərə sərfəlidir. Üstəlik, bu marşrut texniki parametrlərə görə də etibarlıdır. Yəni Trans-Xəzər neqliyyat dəhlizi mükəmməl texniki bazaya malikdir.

Trans-Xəzər marşrutunun ticarət tərəfdaşları üçün cəlbədicə amillər güclü dəniz donanması və Ələt Beynəlxalq Ticarət Limanıdır. Belə ki, bu limanın illik yükötürmə qabiliyyəti 25 milyon tondur. Liman vasitəsilə həmçinin ildə 1 milyon konteyner qəbul edib yola salmaq mümkündür. Artıq qətiyyətlə söyləmək olar ki, Ələt Beynəlxalq Ticarət Limanı dünyanın ən böyük ticarət limanlarından biridir. Elə buna görə son dövrlər bu limana təkcə Şərqi ölkələri deyil, Avropa İttifaqı da böyük maraq göstərir.

Sentyabrın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında mandat məktubu imzalanıb. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyi donanmasının yenilənməsi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulub.

Bu, AYİB-nin ilk belə təşəbbüsü deyil. Belə ki, cari il mayın 27-də AYİB-nin Avrasiya infrastruktur üzrə rəhbəri xanım Yelena Qordeyeva yeni tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı limanına səfər edib. Səfər zamanı mövcud neqliyyat dəhlizlərinin daha rəqabətə davamlı, yaxşı idarə olunan, yaşıl, inklüziv, dayanıqlı və inteqrasiyalı olmasına dəstək məqsədilə yeni layihələrə başlamaq və yeni əməkdaşlıq sahələrinin yaradılmasına dair strateji fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı limanının yükdaşıma qabiliyyətini artırılması, yeni yaşıl liman qurğularının tikintisi, o cümlədən limanda birbaşa bərpə olunan enerji mənbələrinin formalaşdırılması regional dayanıqlı iqtisadiyyatın inkişafına töhfə verəcək.

Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Limanın əməkdaşları Kanadadan Vancouver şəhərində keçirilən Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasının Dünya Limanları konfransında iştirak etmişlər. Limanın baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin global dəniz limanı sahəsində rəqabət qabiliyyətinin artırılması və dünyanın əsas liman regionlarının performansının yüksəldilməsi məqsədilə boşluqları bağlamaq (Close the Gaps) mövzusunda təşkil olunan, 400-dən çox aparıcı liman və tərəfdaşları yeni formatda bir araya gətirən IAPH 2022 tədbirinə qatılmışdır. Bundan əlavə, Bakı limanı sözügedən konfransın Vancouver Konqres Mərkəzində keçirilən "Yaşıl gəmiçilik dəhlizlərinin əlaqələndirilməsi və davamlı şəkəlinin necə inkişaf etdirilməsi" adlı sessiyasına sponsorluq etmişdir. Sessiyada ekspertlər və tanınmış liman rəhbərləri Yaşıl Neqliyyat Dəhlizləri şəkəlinin necə formalaşacağı və hansı meyarların dənizdə karbon emissiyalarının azaldılmasına davamlı təsir edəcəyi barədə fikirlərini bölüşmüşlər.

Xatırladaq ki, bu neqliyyat dəhlizi ilə yüklərin daşınma müddətinin 12 gündən 10 günə endirmək mümkündür. Bu fikri Türkiyənin neqliyyat və infrastruktur naziri Adil Qaraismayıl-oğlu Ankarada keçirilən "Beynəlxalq Trans-Xəzər Neqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Həqiqi Şəxslər Birliyinin Rəyasət Heyətinin ümumi yığıncağının növbəti toplantısında vurğulayıb. Bu, hazırda marşrutun cəlbədiciliyini artırmaq üçün onun keçdiyi ölkələr tərəfindən hədəf kimi qarşıya qoyulub. Onu da qeyd edək ki, Ələt Beynəlxalq Ticarət Limanı qarşıya qoyulan məqsədə çatmaqda önəmli rol oynayıb.

Rüstəm KAMAL, "Azərbaycan"



Əsas kapitalın 5,7 faizi evlərin tikintisinin payına düşüb

Cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 117 milyon manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ümumi sərmayənin 5 milyard 306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinin, 3 milyard 292 milyon manatı (36,1 faizi) xidmət sahələrinin, 518,7 milyon manatı (5,7 faizi) isə evlərin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 75,1 faizini təşkil edib.

Qobustan rayonunda taxıl səpini başlayıb

Qobustan rayonunda taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər payızlıq taxıl səpini kampaniyasına başlayıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gələn ilin məhsulu üçün Qobustanda 30 min hektarda payızlıq taxıl səpini aparılacağı gözlənilir. Artıq 3300 hektarda səpin aparılıb. Bundan 3000 hektar buğda, 300 hektar isə ərpa-dır. Səpin kampaniyasında 30 ədəd texnikadan istifadə olunur.

